

1. Biznesin təşkili-hüquqi formasının seçilməsi haqqında qərar qəbul edərkən sahibkar nəyi müəyyənləşdirir
 - Müəssisənin təşkilatı quruluşunun ən effektiv formasını
 - Müəssisənin nizamnamə formasını
 - Müəssisənin idarə olunması formasını
 - √ Bütün cavablar doğrudur
 - Ona tələb olunan mümkün hüquqi və öhdəliklərin səviyyəsi və həcmi
2. Biznesin təşkilatı – hüququnu formasını seçərkən aşağıda verilənlərdən əsas hansı amili nəzərə almaq lazımdır
 - √ Bütün cavablar doğrudur
 - Müəssisə gəlirinin bölüşdürülməsi qaydası
 - İstehsalın təşkili forması ilkin
 - Kapitalın yaradılması
 - Kapitalın qarşıya qoyduğu məqsəd
3. Biznesin təşkilatı – hüququnu formasını seçərkən aşağıda verilənlərdən əsas hansı amili nəzərə almaq lazımdır
 - √ Bütün cavablar doğrudur
 - Sahibkarın idarə etdiyi əmlak mülkiyyət forması
 - Biznesin təşkili forması və idarə etmə forması
 - Təsərrüfat subyektlərinin yaradılması
4. Hansı müəssisənin əmlakı işlər arasında bölünə bilməz
 - √ Unitar müəssisə
 - Düzgün cavab yoxdur
 - Məhdud məsuliyyətli cəmiyyət
 - Əlavə məsuliyyətli cəmiyyət
 - İstehsal kooperativi
5. Aşağıda verilənlərdən hansı kollektiv sahibkarlığın formalarına malikdir
 - Cəmiyyət və yoldaşlıq hüquqi şəxs kimi digər cəmiyyətlərdə və yoldaşlıqlarda iştirak edə bilərlə
 - Təsisçilərin qoyduqları pay hesabına yaranmış əmlak
 - Onların hamısı ümumi mülkiyyət haqqında malik olan kommertiya təşkilatlarıdır
 - √ Bütün cavablar doğrudur
 - Nə qədərki cəmiyyət və yoldaşlıq öz əmlakının mülkiyyətçisidir
6. Aşağıda verilənlərdən hansını biznesin təşkilatı – hüquqi formalarına aid etmək olar
 - Kapital mülkiyyətçisinin kreditorlar qarşısında əmlak məsuliyyətinin dərəcəsi
 - Müəssisənin istehsal fəaliyyətində şəxsən iştirakçının zərurilik dərəcəsi
 - √ Bütün cavablar doğrudur
 - Sahibkarlıq fəaliyyətinin həyata keçirən vətəndaşın və kommertiya təşkilatının məsuliyyət dərəcəsi
 - Müəssisənin kapitalının qoyulan vəsaitinin qaytarılması
7. Sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün əlverişli şərait yaradan qanunlara aşağıda verilənlərdən hansılar aid olmalıdır
 - Hər cür bürokrativ maneələrdən sahibkarların müdafiə olunması
 - Sahibkarların mülkiyyət hüquqlarının qorunması
 - √ Bütün cavablar doğrudur
 - Əlverişli şərait mühitinin yaradılması
 - Müqavilə öhdəliklərinə riayət edilməsi
8. Məhdud məsuliyyətli cəmiyyətin hansı hüququ var
 - √ Bütün cavablar doğrudur

- Ləvğ etmə kvotuna
- Müvafiq payına almaqla cəmiyyətdən azad çıxmaq
- Mənfəətin bölgüsündə iştirak etmək
- Mənfəət haqqında informasiya almaq

9. Məhdud məsuliyyətli cəmiyyətin hansı hüququ var

- ✓ Bütün cavablar doğrudur
- Cəmiyyətin işinin idarə edilməsində iştirak etmək
- Cəmiyyətin fəaliyyət haqqında informasiya almaq
- Cəmiyyətin mühasibat sənədləri daxil olmaqla zəruri informasiyanı almaq
- Mənfəət bölgüsündə iştirak etmək

10. Biznesin təşkilatı – hüququnu formasını seçərkən aşağıda verilənlərdən əsas hansı amili nəzərə almaq lazımdır

- Mövcud sosial- iqtisadi mühitdə onun həyata keçirilməsi yolları
- Sahibkarın şısına qoyduğu məqsəd
- ✓ Bütün cavablar doğrudur
- İstehsal – təsərrüfat fəaliyyətinin həyata keçirilməsi
- İlk kapitalın yaradılması üsulu

11. Unitar müəssisə formasında yalnız hansı müəssisə yaradıla bilər

- Bütün cavablar doğrudur
- Tam ortaqlıq
- Komandit ortaqları
- İstehsal kooperativi
- ✓ bələdiyyə

12. Ona təhkim edilmiş mülkiyyətçinin əmlakına mülkiyyət hüququ olmayan təşkilat hansıdır

- ✓ Unitar müəssisə
- Məhdud məsuliyyətli cəmiyyət
- Əlavə məsuliyyətli cəmiyyət
- İstehsal kooperativi
- Düzgün cavab yoxdur

13. İstehsal korporativliyinin üstün cəhətləri aşağıda verilənlərdən hansından ibarətdir

- ✓ Bütün cavablar doğrudur
- Kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak bölünür
- Korporativin idarə olunmasında bütün üzvlər eyni hüquqa malikdir
- Qanunvericiliklə korporativ üzvlərinin sayının məhdudlaşdırılması
- Korporativin mənfəəti onun üzvləri arasında qoyduqları paya münasib deyil, onların əmək töhvəsinə uyğun olaraq bölünür

14. İstehsal korporativliyinin üzvləri ən azı neçə nəfər olmalıdır

- 6.0
- 10.0
- ✓ 5.0
- 4.0
- 2.0

15. Birgə istehsal, yaxud digər təsərrüfat fəaliyyətini həyata keçirmək üçün üzvlük əsasında vətəndaşların könüllü şəkildə birləşməsi nədir

- ✓ İstehsal kooperativi
- Düzgün cavab yoxdur
- Əlavə məsuliyyətli cəmiyyət
- Şərikli müəssisə

- İntar müəssisə

16. Təsərrüfat fəaliyyətinin həyata keçməq məqsədi ilə fiziki və ya hüquqi şəxslər tərəfindən könüllü saziş əsasında yaranan müəssisə hansıdır

- √ Səhmdar cəmiyyət
- Əlavə məsuliyyətli cəmiyyət
- Bütün cavablar doğrudur
- Unitar müəssisə
- Məhdud məsuliyyətli cəmiyyət

17. İlkin kapitalı iştirakçıları müəyyən pay şəklində təqdim etdikləri vəsaitlə formalaşan korporasiya hansıdır

- İstehsal kooperativi
- İntar müəssisə
- √ Məhdud məsuliyyətli cəmiyyət
- Əlavə məsuliyyətli cəmiyyət
- Səhmdar cəmiyyət

18. Biznes fəaliyyətində kimlər təsərrüfat yoldaşlıqla təmin edilə bilərlər

- Müştərək fəaliyyətdən mənfəət alan
- Öz maddi vasitələrini birləşdirən
- √ Bütün cavablar düzgündür
- Riskə getməyi bacaran
- Biznes sahəsində intellektual potensialını artıran

19. Yoldaşlığın göstərilən növlərinə görə aşağıda verilənlərdən hansı ümumi əlamətlər xasdır

- Yoldaşlıq – Əmək vasitələrinin birləşməsidir
- Yoldaşlıq- müqavilə birliyidir
- √ Bütün cavablar doğrudur
- Yoldaşlıq- insanlar könüllü birləşərək
- Yoldaşlıq – maddi vasitələrlə yanaşı şəxsi qüvvənin birləşməsidir

20. Paycı və şərikli müqavilə bağlayarkən neçə şəxs tərəfindən təsis edilir

- √ 1.0
- Düzgün cavab yoxdur
- 5.0
- 4.0
- 2.0

21. Şərikli müəssisə yaradarkən neçə şəxs tərəfindən müqavilə təsis edilir

- √ 2.0
- 1.0
- 3.0
- 5.0
- 4.0

22. Təsərrüfat yoldaşlıq yaratmağın neçə növü var

- √ 2.0
- 6.0
- 5.0
- 4.0
- 3.0

23. Müəssisənin idarəetmə strukturunun istənilən vatiəntı mümkündür və o hansı amillərdən bilavasitə aslıdır

- √ Bütün cavablar doğrudur
- İşçilərin sayı
- İstehsalın xarakteri
- Mülkiyyətçinin ixtisas səviyyəsi
- Kompetensiya

24. Azərbaycanda kiçik biznesin rəqabət qabiliyyətinin əsas problemləri arasında fərqə hansılar aiddir

- √ Bütün cavablar doğrudur
- Kiçik biznesin ən yeni texnologiyalardan istifadə edilməsində iştirakı aşağıdır
- Azərbaycanda kiçik müəssisələrin sayının nisbətən az olması
- Verilmiş anlayışın çox mənalılığının nəticəsi olaraq, kiçik müəssisələrin rəqabətliliyinin səviyyəsinin müəyyən edilməsi çətinliyi
- Kiçik müəssisələrin maliyyə problemləri

25. Kiçik biznesin fəaliyyətinin genişlənməsi iqtisadiyyatın sağlamlaşdırılması üçün hansı şəraiti yaradır

- √ Bütün cavablar doğrudur
- İxrac imkanları genişləndirilir
- Bazar mallar və xidmətlər zənginləşir
- Tələbatçılar sektoru genişləndirilir
- Yerli xammal resurslarından səmərəli istifadə edilir

26. Ümumilikdə əsaslı olaraq iqtisadi fəaliyyətlə məşğul olan kiçik biznesin kateqoriyalarına aid olanlar hansılar müəyyən edilirlər

- √ Bütün cavablar doğrudur
- Dövrüyyənin həcmi göstəriciləri
- Aktivlərin böyüklüyü
- Nizamnamə kapitalı
- Fəaliyyət

27. Dünya təcrübəsinə əsasən kiçik biznes hansı hallara görə müəyyən olunur

- √ İşçi heyətinin orta sayı ilə
- Kapitalına görə
- Tipinə görə
- Düzgün cavab yoxdur
- Dövrüyyəsinə görə

28. Kiçik müəssisələrin yaradılmasında məhdud məsuliyyətli yoldaşlıq formalarından neçənci ildən istifadə edildi

- √ 1991.0
- 1993.0
- 1995.0
- 1999.0
- 1992.0

29. Aşağıda verilənlərdən hansını riskli firmalar adlandırırlar

- √ Eksperent tipli
- Komandint tipli
- Operativ
- Düzgün cavab yoxdur
- Patient tipli

30. Aşağıda verilənlərdən hansı müəssisə lokal satış bazarına xidmət etməklə son məhsulların ixtisaslaşması üzrə ixtisaslaşdırlar

- √ Patient tipli
- Eksplerent tipli
- Operativ

- Düzgün cavab yoxdur
- Komandint tipli

31. Aşağıda verilənlərdən hansı müəssisə son məhsulun ayrı – ayrı detallarının hazırlanması üzrə ixtisaslaşmış, aralıq istehsalı həyata keçirirlər

- √ Komandint
- Eksplərent
- Operativ
- Düzgün cavab yoxdur
- Patient

32. Kiçik biznesin inkişafına ABŞ-da hansı təşkilatın vasitəsi ilə kömək olunur

- √ “Kiçik biznesin işləri üzrə idarə”
- “Orta və kiçik formalar üçün kreditlər”
- “Kiçik və orta sahibkarlığa yardım fondu”
- Düzgün cavab yoxdur
- “Kiçik k biznesin sığorat kreditləşməsi korporasiyası”

33. Kiçik müəssisələrin banklarla bağlı olan çətinliklər hansıdır

- √ Bütün cavablar doğrudur
- Bankların uzun müddətli kredit verilməsi
- Kiçik müəssisə sahibindən əmlakının girov qoyulması tələbi
- Kredit faizinin yüksək olması
- Bankların kiçik müəssisələrlə işləməkdən imtina etməsi

34. Dünya təcrübəsinə əsaslanaraq kiçik biznesin fəaliyyətinin genişlənməsi aşağıda sadalanan hansı problemlərin həllinə müsbət təsir göstərir

- √ Bütün cavablar doğrudur
- Məhsulun, xidmətin və işin çeşidinin və keyfiyyətinin artırılması
- Məhsulun, xidmətin və işin çeşidinin və keyfiyyətinin artırılması
- Əhalinin mallara və xidmətlərə olan tələbatının yüksək səviyyədə ödənilməsi üçün azad rəqabət mexanizminin işə düşməsi
- Məhsul və xidmətlərin konkret müştərilərə yönəldilməsi

35. Ölkənin bazar münasibətlərinə keçməsinə kiçik biznes böyük əhəmiyyət kəsb etməsinə aşağıdakılardan hansı aiddir

- √ Bütün cavablar doğrudur
- Keçid dövründə yaranmış əhalinin məşğulluq probleminin həll edilməsində
- İstehlakçılarla istehsalçılar arasında bir başa əlaqələrin yaradılmasında
- Bazar mexanizminin təkmilləşdirilməsində
- Əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin artırılmasında

36. Kiçik biznesin subyektləri öz növbəsində aşağıda verilən hansı subyektlərdə mühüm rol oynayirlər

- √ Bütün cavablar doğrudur
- Rəqabətin dərinləşdirilməsində təşəbbüskar insanların yaradıcılığının üzə çıxmasında
- İnhisarçılığın ləvğ edilməsində
- Əmtə və xidmətlərin zənginləşdirilməsində

37. Kiçik biznesin fəaliyyətinin genişlənməsi iqtisadiyyatın sağlamlaşdırılması üçün hansı şəraiti yaradır

- √ Bütün cavablar doğrudur
- Struktur yenidən qurulması
- Əlavə iş yerlərinin açılması
- Sağlam rəqabət mühiti
- İstehlak strukturunun genişləndirilməsi

38. Kiçik biznesin səmərəli fəaliyyət göstərməsi iri istehsalla müqayisədə hansı üstünlüklərə malikdir
- Yerli bazarda məsafə baxımından yaxınlıq
 - Müştərilərin tələbatlarına maksimum uyğunlaşma
 - İri firmalar üçün əlverişli olmayan xırda partiyalarla məhsul istehsalı
 - İdərə etmədə paralel səviyyələrin ixtisar edilməsi
- ✓ Bütün cavablar doğrudur
39. Azərbaycan kiçik sahibkarlıq subyektləri işçilərin sayı hansı meyarlarla formalaşır
- ✓ Sənaye 40 nəfər , kənd təsərrüfatı 15, toptan satış 10
- Sənaye 20, kənd təsərrüfatı 5, toptan satış 20
 - Bütün cavablar doğrudur
 - Sənaye 15, kənd təsərrüfatı 5 , toptan satış 15
 - Sənaye 10, kənd təsərrüfatı 10, toptan satış 5
40. Azərbaycanda kiçik sahibkarlıq subyektlərin illik dövriyyəsi göstəriciləri hansı meyarlarla formalaşır
- ✓ Sənaye 200(min man), kənd təsərrüfatı 50, toptan satış 150
- Sənaye 150, kənd təsərrüfatı 80, toptan satış 25
 - Sənaye 100, kənd təsərrüfatı 50, toptan satış 150
 - Sənaye 50, kənd təsərrüfatı 200, toptan satış 200
 - Bütün cavablar doğrudur
41. Dünya bankı tərəfindən hazırlanan ölkədəki kiçik biznesin inkişaf səviyyəsi üzrə müqayisələr aparılan zaman işçilərin sayı neçə nəfərədək olan müəssisələr kiçik tipli sahibkarlıq subyektlərinə şamil edirlər
- ✓ 50.0
- 10.0
 - 20.0
 - 150
 - 100.0
42. Kiçik biznesin səmərəli fəaliyyətini təmin etmək üçün dövlət hansı tədbirləri ön plana çəkməlidir
- ✓ Bütün cavablar doğrudur
- Strateji siyasəti davamlı olmalı
 - Strateji siyasəti düzgün müəyyənləşdirməli
 - Haqsız rəqabətin qarşısını almalı
 - Təsərrüfat fəaliyyəti ilə məşğul olan sahibkarlar arasında baş verə biləcək inhisarçılıq meyilləri aradan qaldırılmalı
43. Kiçik müəssisələr aşağıda verilən köməkliklərdən hansına kəskin ehtiyac hiss edirlər
- Güzəştli bank kreditlərinə
 - Kadrların hazırlanmasına
 - İnformasiya xidmətinə
- ✓ Bütün cavablar doğrudur
- Lizinq əməli
44. Dövlət aşağıda verilənlərdən hansı xırda firmalara kredit verilməsinə həvəsləndirməyə cəhd göstərir
- ✓ Bütün cavablar doğrudur
- Sığorta şirkətlərini xüsusi bankları
 - Ticarət korporasiyalarını
 - Sənayə korporasiyalarını
45. Kiçik sahibkarlığın formalaşmasının inkişafı əsas etibarilə hansı sahələrdə nəzərə çarpır
- Ticarət
- ✓ Bütün cavablar doğrudur

- Texnikanın xırda təmiri
- Fərdi obyektin seçilməsi
- İctimai- iaşə

46. ABŞ-da çəx saylı kiçik innovasiya müəssisələri haralatrda geniş inkişaf etmişdir

- ✓ Bütün cavablar doğrudur
- Konstruktör kompleksində
- Elmi- tədqiqat kompleksində
- Dövlət laboratoriyalarında
- Müxtəlif sahə strukturunda

47. ABŞ-da fərdi və qrup xarakterli innovasiya biznesi güclü inkişafı neçənci ildə inkişaf etmişdir

- 1995.0
- 1985.0
- 1990.0
- ✓ 1980.0
- 1982.0

48. Elmi və konstruktör xidmətlərini həyata keçirənlərə aşağıda verilənlərdən hansı aiddir

- Eksplərent
- Operativ
- Patient
- ✓ Komandint
- Düzgün cavab yoxdur

49. Qərbi ölkələrində kiçik müəssisələrin növlərinə aşağıdakılardan hansı aid deyil

- Patient
- Komandint
- Eksplərent
- ✓ Operativ
- Düzgün cavab yoxdur

50. Qərbi ölkələrin iqtisadiyyatında kiçik müəssisələr neçə növlə fərqlənir

- 6.0
- Düzgün cavab yoxdur
- 4.0
- ✓ 3.0
- 2.0

51. Kiçik biznesin inkişafına Fransada hansı təşkilatın vasitəsi ilə kömək olunur

- “Kiçik biznesin sığortat kreditləşməsi korporasiyası”
- Kiçik biznesin sığorta kreditləşməsi
- Düzgün cavab yoxdur
- ✓ “Orta və kiçik formalar üçün kreditlər”
- “Kiçik və orta sahibkarlığa yardım fondu”

52. Kiçik biznesin inkişafına Yaponiyada hansı təşkilatın vasitəsi ilə kömək olunur

- “Kiçik və orta sahibkarlığa yardım fondu”
- Düzgün cavab yoxdur
- ✓ Kiçik biznesin sığorta kreditləşməsi
- “Kiçik biznesin sığortat kreditləşməsi korporasiyası”
- “Orta və kiçik formalar üçün kreditlər”

53. Respublikamızda fəaliyyət göstərən kiçik müəssisələr aşağıda göstərilən problemlərin hansı ilə tez-tez qarşılaşırlar
- İdxal edilən malların respublikada hakim rol oynaması
 - Daxili bazarın zəif qorunması
 - √ Bütün cavablar doğrudur
 - Yerli hakimiyyət orqanlarının müəssisə sahibinin tez-tez müxtəlif yollarla mane olması
 - Hüquq mühafizə və maliyyə orqanlarının kiçik müəssisə sahibinin işinə mane olması
54. Respublikamızda fəaliyyət göstərən kiçik müəssisələr aşağıda göstərilən problemlərin hansı ilə tez-tez qarşılaşırlar
- √ Bütün cavablar doğrudur
 - İstehsalın inkişafına xüsusi maliyyə vəsaitinin çatışmaması
 - Hüquqi təminatın qeyri- sabitliyi
 - Məhsul satışı problemi
 - Xammal və material əldə etmək çətinliyi
55. Kiçik biznesin inkişafında hansı biznes mühüm rol oynayır
- √ İnnovasiya
 - Konsaltinq
 - İstehsal
 - Düzgün cavab yoxdur
 - Sığorta
56. Kiçik müəssisələrdə yüksək texnoloji əsas fondların çatışmamazlığı problemi avadanlığı aşağıda verilənlərdən hansı əməliyyat əsasında həll edilə bilər
- √ Lizinq
 - Daşınmaz əmlak
 - İnformasiya
 - Rəqabət
 - Sığorta
57. Aşağıda verilənlərdən hansı kiçik biznesin rəqabət mühitini formalaşdırır
- √ Bütün cavablar doğrudur
 - Yüksək səmərəli istehsal yaratmaq
 - Keyfiyyətli məhsul buraxmaq
 - Az gəlirlə fəaliyyət göstərmələri
 - Bazarda önəmli yer tutmaq
58. Dünya təcrübəsinə əsaslanaraq kiçik biznesin fəaliyyətinin genişlənməsi aşağıda sadalanan hansı problemlərin həllinə müsbət təsir göstərir
- √ Bütün cavablar doğrudur
 - Yaradıcılıq qabiliyyətinin tam üzə çıxması
 - Fərdi sahibkarlığın inkişaf edilməsi
 - Yerli xamaldan istifadə edilməsi elmi-texniki tərəqqinin inkişafı
59. Bünyə təcrübəsinə əsaslanaraq kiçik biznesin fəaliyyətinin genişlənməsi aşağıda sadalanan hansı problemlərin həllinə müsbət təsir göstərir
- √ Bütün cavablar doğrudur
 - Şəxsiyyətin istedadının və yaradıcılıq qabiliyyətinin tam üzrə çıxarılması
 - Yeni və əlavə iş yerlərinin təşkil olunması
 - Əhalinin şəxsi vəsaitinin istehsala cəlb edilməsi
 - Əhalinin müxtəlif qruplarının fəal işə cəlb olunması
60. Sahibkarlara məxsus kiçik müəssisələrin hansı spesifik çətinlikləri onları zərərlə üzləşdirir

- √ Bütün cavablar doğrudur
- Fəaliyyət göstərdiyi şəxsin təcrübəsinin aşağı səviyyəsi
- Müəssisəni quran şəxsin biliyi
- Müəssisəni quran şəxsin bacarığı
- İdarəedici qabiliyyətinin olmaması

61. Kiçik biznesin sosial- iqtisadi əhəmiyyətinə aşağıda verilənlərdən hansılar aiddir

- √ Bütün cavablar doğrudur
- Qəbul edilmiş qərarların cəld və yüksək operativliklə həyata keçirilməsi
- Kiçik sahibkarlığın böyük azadlığa malik olması
- Yerli təsərrüfat sferasına tez uyğunlaşma qabiliyyəti
- İqtisadi fəaliyyətlə məşğul olan zaman idarə etmə və istehsal xərclərinin aşağı olması

62. Kiçik biznesin formalaşmasında əsas əhəmiyyətli kapital qoyuluşu tələb olunmayan sahə hansılardır

- √ Bütün cavablar doğrudur
- Ticarət
- Texnikanın xırda təmiri
- Kənd – təsərrüfatı sahəsi
- İctimai işə

63. ABŞ-ın təcrübəsində kiçik innovasiya biznesin yardımının formalaşmasının əsas istiqamətləri hansılardır

- √ Bütün cavablar doğrudur
- Vergi qoyma, sığorta planlaşma və s.
- İnformasiya qurğularından istifadə
- Risk kapitalının çox saylı və mümkün mənbələrinin mövcudluğu
- Texniki kitablardan istifadə

64. ABŞ-ın təcrübəsində kiçik innovasiya biznesin yardımının formalaşmasının əsas istiqamətləri hansılardır

- √ Bütün cavablar doğrudur
- İnformasiya
- Maddi – texniki istehsal vasitələri
- Maliyyə yardımı
- Konsultativ müəssisələr üzrə xırda innovasiya müəssisələrinin təşkilinə istiqamətləndirilmiş xüsusi xidmət

65. Kiçik innovasiya istehsalı hansı əsasda təşkil edilir

- √ Bütün cavablar doğrudur
- İxtiraçıların elmi – texniki ideyaları
- Mühəndislərin ideyaları
- Alimlərin ideyaları
- Kiçik innovasiya müəssisələrinin

66. Xarici ölkələrdə kiçik biznesə yardımla bağlı innovasiya biznesinin inkişafı daha maraqlıdır

- √ ABŞ
- İtalya
- Almaniya
- İngiltərə
- Yapon

67. Neçənci ildən etibarən kiçik müəssisələr xüsusi mülkiyyət bazası əsasında yenidən təşkil edildi

- √ 1991-ci ilin ikinci yarısından
- 1992-ci ilin ikinci yarısından
- 1994-cü ilin əvvəlindən
- Düzgün cavab yoxdur

- 1900-ci ilin əvvəlindən

68. Kiçik biznesin təşkilatı- hüquqi formasına aşağıda verilənlərdən hansı aiddir

- √ Məhdud məsuliyyətli cəmiyyət
- Müştərək müəssisələr
- Holding şirkətləri
- Cavabların hamısı doğrudur
- Əlavə məsuliyyətli cəmiyyət

69. Müəssisənin nizamnamə fondunun yaradılması forması aşağıdakı verilənlərdən hansından asılıdır

- √ Bütün cavablar doğrudur
- Fəaliyyət miqyasından
- Biznesin profili və məzmunundan
- Mülkiyyət formasından
- Biznesin həyata keçirdiyi imkanlarından

70. İnnovasiya sahibkarlığın xarakterizə edən biznes hansıdır

- Ofşar biznesi
- Vencur biznesi
- √ Bütün cavablar doğrudur
- İstehsal biznesi
- Konsaltinq biznesi

71. Vergi firmalarına onları xarici investora cəlbedici etmək üçün aşağıdakı hansı xüsusiyyətlər aid edilir

- √ Bütün cavablar doğrudur
- Heç bir məhdudiyyət olmadan ödənişləri həyata keçirə bilərlər
- Divident, bank faizi və başqa gəlirlərin ölkədən çıxarılması zamanı vergi tutulmur
- Firma rəhbərlərinin şəxsiyyətləri açıqlanmır

72. Vergi firmalarına onları xarici investora cəlbedici etmək üçün aşağıdakı hansı xüsusiyyətlər aid edilir

- Bütün "vergi limanlarında" daxili auditorlar olmur
- Hərdən sanibkar etibarnaməsi ilə idarə etməni katib firma yerinə yetirir
- √ Bütün cavablar doğrudur
- Vergi bəyannamələrinin aparılması tələb olunmur
- Firmanın hesabatlarının yoxlanması sahibkarın qərarı ilə yoxlanıla bilər

73. Vergi firmalarına onları xarici investora cəlbedici etmək üçün aşağıdakı hansı xüsusiyyətlər aid edilir

- √ Bütün cavablar doğrudur
- Vergi firmaları ölkələrin əksəriyyəti vergi və gömrük qanunvericiliyinin pozulmasını cinayət işi hesab etmir
- Firmanın idarəetmə üsulu kifayət qədər asandlaşdırılıb, hərdən şərti xarakter daşıyır
- Firmalar tərəfindən hesabatların aparılması tələb olunmur
- Bəzi vergi limanlarında sahibkarın anonimliyi qorunur

74. Ofşor biznesinin cəlbediciliyi aşağıda verilənlərdən hansından ibarətdir

- √ Şirkətin real vergi güzəştlərindən
- Düzgün cavab yoxdu
- Yeniliklərdən
- İdarəçiliyindən
- Elmi-texniki tərəqqinin inkişafından

75. Ofşor biznesinin cəlbediciliyi aşağıda verilənlərdən hansından ibarətdir

- İnkişaf perspektivliyindən

- Düzgün cavab yoxdur
- İdarəedilciliyindən
- ✓ Hesabat işlərinin sadələşdirilməsinə icazə alınmasından
- Elmi-texniki tərəqqinin inkişafından

76. Ofşar biznesində məhdudiyətlər hansı əməliyyatlara aid edilmir

- Investisiya
- Düzgün cavab yoxdur
- ✓ Beynəlxalq əməliyyatlara
- Lizin əməliyyatına
- Elmi- texniki tərəqqiyə

77. Qanunvericiliklə icazə verilən ölkə və ya ərazidə yəni ölkədən kənar və qeydiyyat ərazisində fəaliyyət göstərən mənbələrdən gəlir əldə edən biznes hansıdır

- İnnovasiya biznesi
- Investisiya biznesi
- ✓ Ofşar biznesi
- Vençur biznesi
- Maliyyə biznesi

78. Vençur işgüzarlığı cəmiyyətin tərəqqisi üçün neçənci dərəcəli sosial iqtisadi vasitədir

- ✓ 1-ci
- 5-ci
- 4-cü
- 3-cü
- 2-ci

79. Aşağıda verilən anlayışlardan hansı bizim iqtisadiyyatda yeni məvhumlardır

- ✓ Bütün cavablar doğrudur
- vençur işgüzarlığı
- Vençur
- Vençur kapitalı
- Ofşar

80. İqtisadiyyatda ən çox risk tələb edən biznesin fəaliyyət növü hansıdır

- ✓ Vençur
- Düzgün cavab yoxdur
- İstehsal
- Konsaltinq
- Ofşor

81. Firmanın vergi limanlarında yerləşməsinin əsas üstünlüyü nədir

- ✓ Qeydə alınmanın sadəliyi
- Investisiyaya cəlb etmə
- Bank faizləri
- Sığorta
- Pul köçürmələri

82. Firmanın vergi limanlarında yerləşməsinin əsas üstünlüyü nədir

- Investisiyaya cəlb etmə
- Bank faizləri
- Sığorta
- Pul köçürmələri

✓ Ucuzluq

83. Təyinatından asılı olaraq ana müəssisələrin əməliyyatlarını təmin edən ofşar firmaların standart növlərinə hansılar aiddir

✓ Bütün cavablar doğrudur

- Vasitəçi
- Sığorta maliyyə kompaniyaları
- Investisiya
- Ofşar banklar

84. Təyinatından asılı olaraq ana müəssisələrin əməliyyatlarını təmin edən ofşar firmaların standart növlərinə hansılar aiddir

✓ Bütün cavablar doğrudur

- Distrubuter
- İdxal
- İxrac
- Alıcı

85. Təyinatından asılı olaraq ana müəssisələrin əməliyyatlarını təmin edən ofşar firmaların standart növlərinə hansılar aiddir

- Investisiya
- Operativ holdinq
- ✓ Bütün cavablar doğrudur
- İntelektual mülkiyyət formaları
- Gəmi daşınmaz əmlakı

86. Təyinatından asılı olmayaraq ona müəssisələrin fəaliyyəti ilə əlaqəli olan imtiyazlı ərazidə yerləşdirilən ofşor firmaların standart növlərinə hansılar aiddir

✓ Bütün cavablar doğrudur

- Holdinq tipli müəssisə
- Ticarət- vasitəçilik firmalar
- Sığorta maliyyə kompaniyaları
- Maliyyə profilli firmalar

87. Ofşar kompaniyaya kimlər müqavilə bağlamaq hüququndan məhrum olurlar

✓ Rezidentlərlə

- Bütün cavablar doğrudur
- Maliyyəçilərlə
- Xarici vətəndaşlarla
- Təsisçilər

88. Ofşar kompaniyaya kimlər müqavilə bağlamaq hüququndan məhrum olurlar

- Maliyyəçilər
- Bütün cavablar doğrudur
- ✓ Zonanın əhalisi
- Xarici vətəndaşlar
- Kompanyanın əməkdaşları

89. Vençur biznesi ilk dəfə harada geniş yayılmışdır

- İsveçrə
- Farnsa
- ✓ ABŞ
- İtaliya
- Almaniya

90. Aşağıda verilənlərdən hansı vençur biznesinə aiddir

- Gəliri məlum olmayan məhsul
- Müasir texnologiyaların hazırlanması
- ✓ Bütün cavablar doğrudur
- Riskli kapital qoyuluşu
- Elmi texnoloji firma

91. Texnoloji yeniliyin formasına aşağıdakılardan hansı aiddir

- ✓ Vencur
- Düzgün cavab yoxdu
- İstehsal
- Kommersiya
- Ofşor

92. Aşağıda verilənlərdən hansına riskli biznes deyilir

- ✓ Vencur
- Ofşor
- Maliyyə
- Investisiya
- Innovasiya

93. Vençur işgüzarlığı ilk dəfə neçənci illərdə meydana gəlmişdir

- ✓ 1950.0
- 1940.0
- 1975.0
- 1970.0
- 1960.0

94. Vençur işgüzarlığı aşağıdakı verilənlərin hansından ibarətdir

- ✓ Bütün cavablar doğrudur
- Vençurların inkişafını həvəsləndirən
- Vençurlara maliyyə dəstəyi olan
- Onları sifarişlə təmin edən
- Təşkilatçılıq sahəsində məsləhətçi köməyi göstərən xüsusi dövlət institutlardan

95. Hansı françayzinqi satışdan əvvəl və sonra spesefik ticarət xidmətləri tələb edən əmtəələrin satışı zamanı tətbiq olunur

- ✓ əmtəə françayzinqi
- istehsal françayzinqi
- xidmət françayzinqi
- düzgün variant yoxdur
- İşgüzar françayzinqi

96. Hansı françayzinqi daha çox əhəmiyyətli ticarət markasına malik olur

- ✓ əmtəə françayzinqi
- istehsal françayzinqi
- xidmət françayzinqi
- düzgün variant yoxdur
- İşgüzar françayzinqi

97. ticarət sahəsində hansı françayzinqən istifadə olunur

- Xidmət françayzinqi
- ✓ əmtəə françayzinqi
- İşgüzar françayzinqi

- İstehsal françayzinq
- Düzgün variant yoxdur

98. françayzinqə xarakterik olan əsas xüsusiyyət hansıdır

- √ hamısı düzgün variantdır
- françayzer sazişi fərqi xarakter daşıyır
- françayzerin hüquqlarından istifadə və göstərdiyi dəstəyə görə françayzi bütün hallarda ödəyir
- françayzer, françayzinin uğurlu biznesini təmin etmək üçün müxtəlif formalarla dayaq göstərir
- françayzer sazişi öz fəaliyyətini françayzerin əmtəə nişanı altında aparır

99. Françayzinqə xarakterik olan əsas əlamətlər hansılardır

- √ hamısı düzgün variantdır
- françayzer hüququna malik olmaqla müəyyən şərtlər daxilində öz hüquqlarını françayziyə verir
- françayzer müstəsna hüquqlara malik olur
- françayzer iki tərəfin "fruçayzer" və "fruçayzi" arasında saziş şərtlərini əks etdirir
- françayzer tək halda çıxış edir

100. hal-hazırda françayzinqin ən cox inkişaf etdiyi ölkə hansıdır

- √ hamısı düzgün variantdır
- Yaponiya
- Kanada
- Qərbi-Avropa
- Karib

101. françayzerin(hüquq sahibinin) gəlir mənbələri bir qayda olaraq aşağıda verilənlərdən hansılardan ibarətdir

- √ hamısı düzgün variantdır
- icarə haqqı
- göstərilən xidmətə görə françayzinqin ödəncələri
- sistemdə işləməyə görə üzvlük haqqı
- Françayzinqin ödəncələri

102. Françayzerin gözlənilən gəlirlərinin tərkibinə daxil olan hansıdır

- √ Hamısı düzgün variantdır
- əmtəələrin reallaşmasını (əgər varsa)
- françayzerin ödənişləri
- Françayzerə görə haqq
- İcarə haqqı(əgər varsa)

103. biznes sahəsində böyük praktik staja malik olan françayzerin xüsusiyyətlərinə hansılar aiddir

- √ hamısı düzgün cavabdır
- İxtisaslaşma sisteminin təşkili
- Bərabərlik
- Peşəkarlıq
- Marketing təminatı

104. İşgüzar françayzinqi nədir

- √ Texnologiyanın və ondan istifadə lisenziyasının verilməsi
- Maliyyə
- Xidmət
- Reklam
- Ticarət

105. Əmtəə françayzinqi hansı sahədə istifadə olunur

- √ ticarət
- Xidmət
- Məsləhət
- Maliyyə
- Səhiyyə

106. ABŞ-da franqayzinqin sürətli inkişafında hansı qanun qəbul edildi

- √ “əmtəə nişanları haqqında”
- “Müəssisələrin yaradılması haqqında”
- “Müflüsləşmə və iflas haqqında”
- Düzgün cavab yoxdur
- “Kommersiya sirrinin qorunması haqqında”

107. Franqayzinqin adlanan ikinci nəsli neçə adlanır

- √ biznes format franşizi
- işgüzar franqaytinqi
- istehsal franqaytinqi
- sereviz franqaytinqi
- əmtəə franqaytinqi

108. ABŞ-da ilkdəfə franqayzinq hansı məşhur kompaniya tərəfindən istifadə edilmişdir

- √ ‘zinger tikij maşını’
- ‘Ceneral-motors’
- ‘meri-key’
- ‘Poloroid’
- ‘Bell’

109. franqayzerin əsas köməyi ilə aşağıda verilənlərdən hansı franqayzenin üzərinə düşür

- √ Hamısı düzgün cavabdır
- Biznesin bilavasitə etdiyi xərçlər
- Ticarət markası
- Nou -xau
- Binaların saxlanması xərçləri

110. iş yerini başlayan sahibkar üçün ən dəyərli və sərfəli franqayzer güzəşti hansıdır

- Lazımı məsləhətlər almaq imkanındır
- İşlənmiş və özünü doğrultmuş texnologiyalardan istifadə
- Maariflənmək
- Populyar ticarət markasından istifadə mümkünlüyü
- √ hamısı düzgün variantdır

111. “Zinger” öz məhsullarını bütün ABŞ ərazisinin satılmasında hüququnu biznesin hansı növünə həvalə etdi

- √ kiçik
- iri
- xidmət
- düzgün variant yoxdur
- orta

112. İstehsalat franqayzinqinin ən parlaq nümayəndəsi hansıdır

- √ Koka-kola
- Maqdonalds
- Zinger

- düzgün variant yoxdur
- Kodak

113. hal-hazırda frəncayzinqin ən cox inkişaf etdiyi ölkə hansıdır

- √ Hamısı düzgün variantdır
- Yaponiya
- Kanada
- Qərbi-Avropa
- Karib

114. Frəncayzinqin əsas neçə növü var

- √ 3.0
- 2.0
- 5.0
- Düzgün cavab yoxdur
- 4.0

115. frəncizanı alan tərəf neçə adlandırılır

- √ Frəncayzer
- Kommersant
- Diller
- Broker
- Biznesmen

116. frəncayzinq sözü nə deməkdir

- √ güzəşt
- Kommersiya
- Risk
- Düzgün variant yoxdur
- Müqavilə

117. Müasir “ frəncayzinq “ termini hansı mənşəli sözdən götürülmüşdür

- √ FRANSA
- İNGİLTƏRƏ
- İTALYA
- ALMAN
- ABŞ

118. Necənçi ildə ABŞ-da neft emaledici kompaniyalar yanaçaq doldurma kompaniya sütansiyalarını frəncayzinq vahidləri kimi idarəetmə sisteminə keçdilər

- √ 1930.0
- 1940.0
- 1945.0
- 1950.0
- 1935.0

119. Frəncizanı alan tərəf neçə adlanır

- √ frəncayzi
- Frəncayze
- Frənciz
- Hamısı düzgün variantdır
- Frəncayzer

120. franşizani təqdim edən tərəf neçə adlanır

- √ Françayzer
- Françayzi
- Franşiz
- Hamısı düzgün variantdır
- Françayze

121. Frtancayzinqin populyarlığı hansı şəraitə izah olunur

- √ yüksək sabitliyi
- Yenililiyi
- Peşəkarlığı
- Hamısı düzgün variantdır
- Riskliliyi

122. Françayzinq sözü nə deməkdir

- √ Güzəşt
- Müqavilə
- Kommersiya
- Düzgün cavab yoxdur

123. Müasir “francayzinq” termini hansı mənşəli sözdən götürülüb

- İtalya
- ABŞ
- İngiltərə
- Alman
- √ Fransa

124. Konsaltinqin ən passiv forması hansıdır

- √ Ekspert
- Təvsiyyə
- İnformasiya
- Düzgün cavab yoxdur
- İdarə etmə

125. Məsləhətləşmənin ən çox tətbiq edilən və məqbul sayılan hansı prosesdir

- √ Ekspert
- Təvsiyyə
- Öyrədilmə
- Bütün cavablar doğrudur
- İdarəetmə

126. Dünya təcrübəsində idarə etmə məsələləri üzrə kommersiya məsləhəti və ödənişli məsləhət verilməsi necə adlanır

- √ Konsaltinq
- İdarəçilik
- Audit
- Düzgün cavab yoxdur
- Kommersiya

127. Qiymətli kağızlar bazarı neçə bazara bölünür

- √ 1-ci və 2-ci
- 4-cü və 5-ci
- 2-ci və 4-cü

- Doğru cavab yoxdur
- 2-ci və 3-cü

128. Sahibkar lizinq xidmətindən istifadə etməklə hansı istehsal amillərini ala bilər

- ✓ İdeyanı
- Nəqliyyat vasitələrini
- Dəzgahları
- İstehsal təyinatlı binaları
- Dəftərxana ləvazimatını

129. Sahibkarlıq fəaliyyətini maliyələşdirməyin ən əlverişli üsullarından olanı aşağıda verilənlərdən hansı xidmətdir

- ✓ Lizinq xidməti
- Əmtəə və xidmətlər bazarı
- Sığorta xidməti
- Düzgün cavablar yoxdur
- Audit xidməti

130. Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu neçənci ildə yazılıb

- ✓ 1994.0
- 1996.0
- 1997.0
- 1998.0
- 1995.0

131. Təhlil subyektdən asılı olaraq müəssisənin maliyyə hesabatının xarici təhlili içərisində hansı xidmət xüsusi yer tutur

- ✓ Auditor xidməti
- Qiymətli kağızlar bazarı
- Lizinq xidməti
- İnnovasiya bazarı
- Əmtəə və xidmətlər bazarı

132. Aşağıda verilənlərdən hansı iqtisadi təhlükəsizliyin və əmin- amanlığın təmin olunması üsuludur

- ✓ Sığorta
- Maliyyə
- Audit
- Maliyyə
- Lizinq

133. Kredit kapitalının hansı funksiyasını yerinə yetirir

- ✓ Bütün cavablar doğrudur
- Kapitalın təmərküzləşməsinə yerinə yetirir
- Tədavül xərclərinə qənaət edir
- Kapitalın hərəkətini ifadə edir
- Kapitalın mərkəzləşdirilməsini sürətləndirir

134. Sahibkar lizinq xidmətindən istifadə etməklə hansı istehsal amillərini ala bilər

- ✓ Bütün cavablar doğrudur
- Dəzgahlar
- İstehsal təyinatlı binalar
- Avadanlıqlar
- Nəqliyyat vasitələri

135. Lizinq münasibətləri “Lizinq xidməti haqqında” Azərbaycan Respublikasının qanununun vasitəsi ilə neçənci ildə tənzimlənir

- √ 1994.0
- 2001.0
- 1991.0
- Düzgün cavab yoxdur
- 2000.0

136. kommersiya işlərinin proqramı aşağıda verilənlərdən hansını özündə birləşdirir

- √ bütün variantlar düzgündür
- aparılan işlərin qeydiyyatdan keçməsi
- alıcılara əmtələrin satılması və mədaxilin əldə olunması
- dövlət və bələdiyyə maliyyə təşkilatlarına vergi və ödənişlərin ödənilməsi
- kommersiya işlərinin planlaşması, tərtibi və tənzimlənməsi üçün tələb olunan informasiyanın alınması

137. kommersiya işlərinin proqramı aşağıda verilənlərdən hansılarını özündə birləşdirir

- √ hamısı düzgün variantdır
- vasitəçi funksiyaları yerini yetirilməsi üçün kənar təşkilatların və şəxslərin cəlb edilməsi
- ticarət –vasitəçi xidmətlərin həyata keçirilməsi üçün tələb olunan maddəli işçiləri
- əmtələrin qablaşdırılması və realizə olunması üçün lazımı ticarət məntəqələrinin alınması və ya icarəyə verilməsi
- əmtələrin sonralar satın alınması üçün alınması

138. əmtəə birjalari əsas hansı funksiyaları yerinə yetirir

- qiymətlər haqqında məlumatları toplayır
- ticarət mübahisələrini həll edir
- √ hamısı düzgün variantdır
- qiymətlər haqqında məlumatları təhlil edirlər
- qiymətlərə təsir edən istehsalın vəziyyətinin və digər amilləri təhlil edərək yayırlar

139. hansı əməliyyat marketink fəaliyyətində kommersiya işinin texniki əsasını təşkil edir

- məsləhət xidməti
- qiymət qoyma
- düzgün variant yoxdur
- xalis ticarət
- √ kompüterləşdirmə

140. bazar iqtisadiyyatı şəraitində kommersiya işinin fəaliyyəti hansı bacarıqlardan asılıdır

- √ hamısı düzgün variantdır
- sənaye və kənd təsəvvüatini axtarıb tapmaq
- kooperativləri axtarıb tapmaq
- fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxsləri axtarmaq
- azad satış qaydasında reallaşdırılan əmtələri axtarıb tapmaq

141. topdan ticarət xidmətlərinin tərkibi aşağıda verilən hansı növlərə görə müxtəlif ola bilər

- √ hamısı düzgün variantdır
- funksiyalarına
- hesablaşma növünə
- maliyyə mənbələrinə
- təyinatına

142. alıcılara mağazada göstərilən xidmət hansı xidmət növünə aiddir

- işçi qüvvəsi xidməti
- düzgün variant yoxdur
- reklam xidməti

- √ ticarət xidməti
- məsləhət xidməti

143. Öz funksional tərkibinə görə texnoloji , həm də kommersiya proseslərini hansı xidmətə aid etmək olar

- düzgün variant yoxdur
- işçi qüvvəsi xidməti
- reklam xidməti
- məsləhət xidməti
- √ ticarət xidmətləri

144. texnoloji proseslər xüsusi bir fənn kimi öyrənilməsi hansı vəzifələrin öyrənilməsindən ibarətdir

- √ hamısı düzgün variantdır
- işçi qüvvəsi
- əmək elementlərinin
- əmək vasitələrinin
- əmək əşyalarının səmərəli istifadə olunması

145. texnoloji proseslər hansı fənnin öyrəndiyi obyektədir

- √ ticarətin təşkili və texnologiyası
- risklərin idarə olunması
- biznesin əsasları
- beynəlxalq biznes
- biznesin infrastrukturunu

146. müvafiq olaraq ,yerinə yetirdikləri funksiyaların xarakterinə görə ticarətdə baş verən proseslər əsas necənövə ayrılır

- √ 2.0
- 4.0
- 5.0
- 6.0
- 3.0

147. əmtəə tədavülünün əsas funksiyası hansı formanın dəyişməsindən ibarətdir

- √ dəyərin
- riskin
- istehsalın
- düzgün variant yoxdur
- reklamın

148. hansı hallar müəssisələrin tam təsərrüfat müstəqilliyini köklü surətdə dəyişməsinə gətirib çıxartdı

- √ bütün variantlar düzgündür
- özünü idarə etmə
- özünü maliyyələşdirmə
- əmtəə resurslarının formalaşması
- kommersiya işinin prinsipi

149. məfəət əldə etmək məqsədilə əmtələrin alqı-satqı prosesini həyata keçirilməsinə yönəldilmiş operativ-təşkilatı fəaliyyətin geniş sferasını əhatə edən hansı fəaliyyətdir

- √ kommersiya işi
- istehsal
- məsləhət
- informasiya
- risk

150. kommersiyada baş verən istehsal prosesi nədir
- ✓ əmtəə mübadiləsi sferasında istehsalın davam etdirilməsidir
- mühasibatlığın təftişi
 - xarici bazara çıxış
 - risklərin sığortalanması
 - vergilərin ödənilməsidir
151. kommersiya xidmətinin tərkibinə hansı bölmələr daxil edilir
- ✓ hamısı düzgün variantdır
- ticarət konyukturunun öyrənilməsi şöbəsi
 - topdan bazaların kommersiya köşkləri
 - əmtəə nümunələri zalları
 - ticarət və ya əmtəə şöbələri
152. kommersiya kursunun öyrənilməsi obyektlərə dar mənada hansı strukturlara aiddir
- ✓ hamısı düzgün variantdır
- vasitəçilər
 - təchizat-təşkilat strukturları
 - təchizat-satış təşkilatları
 - təchizat-təşkilat strukturları
 - marketing
153. kommersiya fəaliyyətinin obyektini hansı proseslər hesab olunur
- ✓ xalis ticarət
- Riskli ticarət
 - topdan satış ticarət
 - düzgün variant yoxdur
 - texnoloji ticarət
154. hansı fəaliyyət əmtəə-pul münasibətlərinin və ticarət vasitəçilərinin meydana çıxdığı zamanlardan mövcuddur
- ✓ kommersiya fəaliyyəti
- məsləhət fəaliyyəti
 - reklam fəaliyyəti
 - düzgün variant yoxdur
 - xidmət fəaliyyəti
155. Azərbaycanın kommersantları üçün alqı-satqı mübadilələrinin normativ bazalarına aşağıdakılardan hansı aiddir
- ✓ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- biznes Assosiasiyalar birliyi
 - İqtisadi İnkişaf Nazirliyi
 - hamısı düzgün variantdır
 - Sahibkarlara yardım fondu
156. kommersiya işçiləri əsas aşağıda verilənlərdən hansını bacarmalıdır
- ✓ hamısı düzgün variantdır
- istehsal etdikləri məmulatların çeşidini
 - müəssisənin inkişaf səviyyəsini
 - sənaye və kənd təsəvvüfünün müasir inkişaf səviyyəsini
 - real qiymətləndirməni
157. ticarətin mahiyyətinə dair təcrübə ə yazmasını ilk dəfə hansı alim yazmışdır
- ✓ Riçard Kantilyon
- D.Rikardo

- Y.Şumpetr
- A.Smit
- C.M.Keyns

158. Kommersiya fəaliyyətində qeyri-müəyyənlik dərəcəsi nədir

- √ risk
- sığorta
- maliyyə
- ticarət
- istehsalat

159. ticarət sferasında sahibkar üçün ən mühüm prinsip aşağıda verilənlərdən hansıdır

- √ kommersiya riskinin əvvəlcədən görməyi bacarmaq
- Debitorları təfərrüfləşdirmək
- Məsləhət ,xidmət göstərmək
- Düzgün variant yoxdur
- vergləri ödəmə

160. kommersiya fəaliyyətinin səmərəli təşkili üçün əsas hansı prinsipləri nəzərə almaq lazımdır

- √ hamısı düzgün variantdır
- şəxsi təşəbbüsün baş verməsi
- alqı-satqı sövdələşməsi üzrə öhdəliklərin yerinə yetirilməsi
- son nəticəyə -mənfəətə nail olmaya nail olmaq
- prioritetin ayrılması

161. kommersiya fəaliyyətinin səmərəli təşkili üçün əsas hansı prinsipləri nəzərə almaq lazımdır

- kommersiyanın çevikliyi
- kommersiyanın marketinqlə ayrılmaz əlaqəsi
- √ hamısı düzgün variantdır
- prioritetlərin ayrılması
- Kommersiya riskinin əvvəlcədən maq görməyi bacarmaq

162. maddi-texniki fəaliyyətin kommersiya fəaliyyəti müəssisələrdə hansı mərhələlər üzrə həyata keçirilir

- material resurslarının alınmasının təhlili
- tədarük sferasının dəyər təhlili
- √ hamısı düzgün cavabdır
- alınmış resurslara görə mal göndərənlərlə hesablaşmaların aparılması
- maddi resursların təhlili

163. əmtəə mübadiləsi sferasında istehsalın davam etdirilməsi nədən ibarətdir

- √ hamısı düzgün cavabdır
- əmtəə istehsalından istehlakçıya çatdırılması
- saxlanma
- əmtəə ehtiyatlarının idarə edilməsi
- sortlara ayırma

164. əmtəələrdə faktoringin predmeti nədir

- √ əmtəə satanda hesablaşmada yaranan kredit borcu
- risklərin sığortalanması
- mal göndərənin auditi
- debitorların təsnifləşdirilməsi
- mühasibatlığın təftişi

165. kommersiya əməliyyatları ilə hansı təşkilatlar məşğul olur
- sənaye müəssisəsi
 - ticarət palataları
 - ticarət şirkətləri
 - təşhizat firmaları
 - ✓ hamısı düzgün variantdır
166. kommersiya işinin köklü surətdə dəyişməsi hansı prinsiplərə xarakterizə olunurdu
- ✓ hamısı düzgün variantdır
 - mal göndərilməsi prosesinin öz-özünə nizamlanması
 - mal göndərənlərlə alıcılar arasında rəqabət
 - əmtələrin alqı-satqısı
 - tərəflərin üzərinə götürdükləri öhdəliklərə görə ciddi maliyyə məsuliyyəti daşınmaları
167. kommersiya işinin köklü surətdə dəyişməsi hansı prinsiplərə xarakterizə olunurdu
- ✓ hamısı düzgün variantdır
 - tərəf müqabillərinin iqtisadi bərabərliyi
 - alış mənbələrinin çoxluğu
 - tərəf-müqabili
 - qiymət qoyma qda müstəqillik
168. xarici sahibkarlar Azərbaycanda hansı vaxtdan sərmayə yaratmağa başlamışlar
- ✓ XX-əsrin əvvəli
 - XVIII-əsrin sonu
 - XVIII-əsrin əvvəli
 - XVIII-əsrin sonu
 - XX-əsrin sonu
169. bir çox xarici sahibkarların Azərbaycanda sərmayə yaratmasına əsas səbəb hansı məhsul olmuşdur
- ✓ neft sənayesi
 - əlvan metallar
 - yeyinti sənayesi
 - düzgün variant yoxdur
 - kənd təsərrüfatı
170. ticarət xidməti necə ən növə ayrılır
- ✓ 2.0
 - 4.0
 - 5.0
 - 6.0
 - 3.0
171. geniş mənada kommersiya hansı fəaliyyət kimi başa düşülür
- ✓ mənfəət əldə edilməsinə yönəldilmiş
 - yenilikçilik
 - reklam
 - risk
 - istesala yönəlməmiş
172. bunlardan hansı kommersiya təşkilatlarına aid deyil
- ✓ assosiasiyalar və birliklər
 - təsərrüfat yoldaşlıqları

- MMC
- hamısı düzgün variantdır
- təsərrüfat cəmiyyətləri

173. hansı ölkədə kommertiya sirrinin yayılması üçün məhsuliyət daşınması haqqında heç bir qanun və ya normativ akt qəbul olmamışdı

- √ Yaponiya
- İtaliya
- Almaniya
- İngiltərə
- ABŞ

174. “ Kommertiya Sirri Haqqında “ qanun ABŞ-da necənçi ildə qəbul edilib

- √ 1979.0
- 1980
- 1985.0
- 1994
- 1975

175. əmtəşunaslıq sahəsində dərın biliklərin olması hansı ixtisasın hazırlanmasını tələb edir

- √ kommertant
- hüquqşunas
- iqtisasçı
- düzgün variant yoxdur
- maliyyəçi

176. kommertiya fəaliyyətinin obyektı nədir

- √ risk
- mübadilə
- istehsal
- əmtəə
- infarmasiya

177. ticarətdə əsas kommertiya proseslərini hansı növlərə bölmək olar

- √ hamısı düzgün variantdır
- ərin topdan və pərakəndə satışının təşkilı
- anbarlarda və mağazalarda ticarət çeşidinin formalaşması
- əmtəələrin satışı üzrə reklam –informasiya fəaliyyəti
- əmtəə ehtiyatlarının idarə olunmasıəmtəəl

178. “Kommertiya i Srri “ Haqqında Azərbaycan Respublikasının Qanunu necənçi ildə qəbul edili

- √ 2001
- 2002
- 2003
- 1994.0
- 2000.0

179. təkrar istehsal və ticarət prosesində məsələlər hansı alimin adı ilə bağılıdır

- √ Riçard
- Kantilyon
- Keyns
- Rikardo
- A Smit

180. kommersiya riski hansı hallarda baş verə bilər

- √ hamısı düzgün variantdır
- müqavilə öhdəliklərinin yerinə yetirilməsində
- firmanın maliyyə nəticəsinin pisləşməsində
- infilyasiya nəticəsində

181. kommersiya işində mümkün ola bilən zərər nədir

- √ kommersiya riski
- istehsalat
- mübadilə
- qeyri müəyyənlilik
- xidmət

182. kommersiya sferasında baş verən əməliyyat necə adlanır

- √ xalis ticarət
- risk
- məsləhət
- düzgün cavab yoxdur
- əmtəə

183. kommersiya sferasında baş verən proseslər və əməliyyatlar necə növ olur

- √ 2.0
- 4.0
- 5.0
- 6.0
- 3.0

184. əmtəədə faktorinqin predmeti nədir

- √ əmtəə satanda hesablaşmada yaranan kredit borçu
- debitorların təsnifləşdirilməsi
- risklərin sığortalanması
- mal göndərənlərin auditi
- mühasibatlığın təftişi

185. eksport dedikdə nə başa düşülür

- √ xarici bazara çıxış
- məsləhət, xidmət göstərmək
- vergiləri ödəmək
- biznesdə marketinq sistemini qurmaq
- daxili bazara çıxış

186. kommersiya işində ən geniş anlayış hansıdır

- √ alqı-satqı
- məsləhət
- reklam
- informasiya
- stehsal

187. Aşağıda verilənlən formullardan hansı alqı-satqı formasının dəyişməsinə əsaslanır

- √ P-Ə
- D-K
- V-K

- P-D
- P-Ə-P

188. Sahibkarlıq fialiyətinə aşağıdakılardan hansı fialiyətin təşkili aiddir

- √ hamısı düzgün cavabdır
- vəkil kontrolunun
- bankın
- sənayə müəssisənin
- tədqiqat idarəsinin

189. komməriya hansı mənşəli sözdən götürülüb

- √ latın
- İtalyan
- ABŞ
- düzgün variant yoxdur
- Alman

190. komməriya nədir

- √ ticarət
- Maliyyə
- reklam
- innovasiya
- istehsal

191. vergi qoyma və vergi ödəmə praktikasında hansı amillər təyin olunub

- √ hamısı düzgün variantdır
- zəif yerlər aşkar olunub
- çatışmamazlıqlar aşkar olunub
- böyük pozitiv təcrübə toplanıb
- səmərəliliyi aşağı salan amillər aşkar olunub

192. vergilərin tərkibində ən yüksək xüsusi cəki təşkil edən hansı vergidir

- √ sahibkarların mənəfəət və gəlirlərindən tutulan vergilər
- əmtəə vergisi
- əlavə dəyər vergisi
- düzgün variant yoxdur
- torpaq vergisi

193. aşağıda göstərilənlərdən hansı vəsaitlər vergiqoymadan azaddır

- √ hamısı düzgün variantdır
- bədcə hesabına yerinə yetirilən əməliyyatlar
- elmi layihə işlərinin dəyəri
- elmi –tədqiqat işlərinin dəyəri
- qiymətli kağızlarla aparılan əməliyyatlar

194. aşağıda göstərilənlərdən hansı vəsaitlər vergiqoymadan azad edilir

- √ hamısı düzgün variantdır
- mənzil haqqları
- ölkənin hüquqlarına ixrac olunmuş əmtəə və xidmətlər
- müəssisənin nizamnamə fonduna hesablanmış vəsaitlər
- valyuta tədavülü

195. məhsulun maya dəyərində daxil olan istehsal və satış məsrəflərinə aşağıda verilənlərdən hansı aid edilir

- ✓ hamısı düzgün variantdır
- əmək haqqı xərcləri
- əsas istehsal fondlarının tam bərpasına ayırmalar
- qaytarılan tullantılar çıxılmaqla maddi məsrəflər
- dövlət sosial sığortasına ayırmalar

196. vergi tutulan mənfəətin məbləği hansı dəyərin düzgün hesablanmasından asılıdır

- ✓ maya dəyərinin düzgün hesablanması
- dividendlərin düzgün hesablanması
- xidmətlərin düzgün hesablanması
- hamısı düzgün variantdır
- faizlərin düzgün hesablanması

197. qeyri-satış əməliyyatlarından gəlirə aşağıda göstərilənlərdən hansı daxildir

- ✓ hamısı düzgün variantdır
- məhsul istehsalı və satış ilə bağlı olmayan əməliyyatlardan götürülən digər gəlir
- müəssisəyə məxsus səhmlər və digər qiymətli kağızlardan əldə edilmiş gəlir
- birgə müəssisələrdə payçı kimi iştirakdan, əmlakın icarəyə verilməsindən alınan gəlir
- zərərin ödənilməsi şəkilində götürülmüş və ödənilmiş məbləğlər

198. bütün ölkələrdə mənfəət vergiləri necə cəhətə malik olur

- ✓ 2.0
- 4.0
- 5.0
- düzgün variant yoxdur
- 3.0

199. vergilərin ödəmə müddəti aşağıda verilən qaydalardan hansı ilə müəyyən oluna bilər

- ✓ hamısı düzgün variantdır
- nəzərdə tutulmuş hadisənin baş verməsi nəticəsində
- müəyyən olunmuş təqvim günü üzrə
- müəyyən olunmuş təqvim günü üzrə
- nəzərdə keçirilməli olan fəaliyyətin bitməsi üzrə

200. vergi dərəcəsi dedikdə nə başa düşülür

- ✓ vergi ödəmələrinin miqdarı
- vergi dövrü
- mənfəət
- düzgün variant yoxdur
- vergi bazaları

201. vergi bazası dedikdə aşağıda verilənlərdən hansı nəzərdə tutulmur

- kəmiyyət dəyəri
- düzgün variant yoxdur
- ✓ verginin ödəmə müddəti
- fiziki və ya digər xüsusiyyətlər
- vergi obyektinin dəyəri

202. aşağıda göstərilənlərdən hansı ilə vergilərin təyin olunması müəy yənləşdirilir

- ✓ hamısı düzgün variantdır
- vergi bazasının müəyyən olunması
- vergi tutma obyektinin müəyyən olunması

- vergi ödəyicilərinin müəyyən olunması
- vergi dövrünün müəyyən olunması

203. vergi stavkası vergi qoyulan bazadan aşağıda verilənlərdən hansı ilə təyin olunur

- ✓ faizlə
- qiymətli kağızlarla
 - istehsalla
 - düzgün variant yoxdur
 - Girovla

204. vergi ödəyiciləri arasındakı qarşıdurma hansı şəkildə reallaşır

- ✓ obyektiv
- sadə
 - müvafiq
 - düzgün variant yoxdur
 - mürəkkəb

205. vergi mexanizminin maliyyə funksiyası aşağıda verilənlərdən hansıları iqtisadi təsiri üçün çox istifadə olunur

- ✓ hamısı düzgün variantdır
- dövlətin ictimai təsirinə
 - dövlətin ictimai dinamikasına
 - dövlətin ictimai təsirinə
 - dövlətin elmi-texniki tərəqqisinin vəziyyətinə

206. aşağıda verilənlərdən hansı çox hallarda yerli büdcələrə ödənilir

- ✓ əmlak vergisi
- gömrük rüsunu
 - qiymətli kağızlarla əməliyyatlardan vergi
 - düzgün variant yoxdur
 - yol vergisi

207. hansı vergilər çox hallarda dövlət büdcəsinə ödənilir

- ✓ əmlak vergisi
- gömrük vergisi
 - qiymətli kağızlarla əməliyyatlardan vergilər
 - düzgün variant yoxdur
 - yol vergisi

208. formalaşan vergi növləri bir-birindən aşağıda verilənlərdən hansına görə fərqlənilir

- ✓ hamısı düzgün variantdır
- qaydalarına görə
 - obyektlərinə görə
 - subyektlərinə görə
 - orqanına görə

209. iqtisadi proseslə əlaqədar verdi qanun vericiliyini dəyişməklə dövlət hansı maddi və nənəvi imkanları öz sərəncamında saxlayır

- ✓ hamısı düzgün variantdır
- maddi nemətlərin tədavülü
 - mənəvi nemətlərin istehsalı
 - maddi nemətlərin istehsalı
 - mənəvi nemətlərin mübadiləsi

210. vergilər yenidən bölüşdürmə prosesinin fəal iştirakçılarında biri olmaqla geniş təktar istehsal prosesinə ciddi təsir göstərən hansı funksiyadır
- √ tənzimləyici
 - müəyyənləşdirici
 - məcburi
 - düzgün variant yoxdur
 - fiskal
211. sahibkarların və ya ayrı-ayrı vətəndaşların gəlirlərindən dövlət büdcəsinə ayırmalara hansı funksiyəzərdə tuturu
- √ fiskal
 - müəyyənləşdirici
 - məcburi
 - düzgün variant yoxdur
 - tənzimləyici
212. vergilər sahibkarlıq fəaliyyətinə necə təsir göstərir
- √ Bilavasitə və dolay
 - Məsuliyyətli
 - əhəmiyyətli
 - düzgün cavab yoxdur
 - Mürtəkkəb
213. bazar iqtisadiyyatı şəraitində iqtisadi proseslərin tənzimləyicisi kimi dövlətin əsas iqtisadi aləti rolunu oynayana aşağıdakılardan hansı aiddir
- √ Vergilər
 - Kreditlər
 - Sığorta
 - Düzgün cavab yoxdur
 - Qanunlar
214. Şirkətlər tərəfindən öz debitor borclarının idarə edilməsi hüququnun banka verilməsi necə adlanır
- Repo
 - √ Faktoring
 - Lizing
 - İpoteka
 - Veksel
215. vergi qoymanın prinsiplərini göstərin
- √ Neytrallıq , sosial , ədalətlik
 - neytrallıq, ədalətlik, sadəlik
 - vasitəçili, fasiləsizlik, paralellik
 - paralellik, fiskal
 - ədalətlik , fiskal , sosial
216. vergini hansı funksiyası var
- √ Fiskal və stimullaşdırıcı
 - Fiskal və bölgü tədavül və bölgü
 - Kordinasiya və nəzarət
 - tədavül və bölgü
 - Bölgü və nəzarət
217. Qaytarmaq və faiz ödənilmək şərti ilə pul və ya əmtəə formasında verilən borc necə adlanır

- √ Kredit
- Qrant
- Subsidiya
- Maliyyə yardımı
- Vergi

218. Dolayı vergi növü əsasən kimlərdən tutulur

- √ İstehlakçılardan
- İstehsalçılardan
- Ticarət evlərindən
- düzgun cavab yoxdur
- Müəssisələrdən

219. Əlavə dəyər vergisi ilk dəfə hansı ölkədə həyata keçirili

- √ Fransa
- İngiltərə
- Almaniya
- İtaliya
- ABŞ

220. Aşağıda verilənlərdən hansı yerli vergilərə aiddir

- √ bütün cavablar doğrudur.
- sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qeydiyyatdan keçməsinə görə vergi
- əmlak vergisi
- Torpaq vergisi
- yerli ticarətdə ödənişlər

221. inkişaf etmiş ölkələrin praktikasından yerli vergiləri neçə növü tətbiq edilir

- √ 4.0
- 5.0
- 6.0
- 2.0
- 3.0

222. Regional vergilərə hansılar aiddir

- √ Bütün cavablar doğrudur
- Suyu görə haqq
- Meşə gəlirləri
- Müəssisələrdən ödənilən əmlak vergisi
- Müəssisələrin qeydiyyatdan keçməsinə görə ödənişlər

223. Dövlət vergisinə aşağıdakılardan hansını aid etmək olar

- √ Bütün cavablar doğrudur
- Fiziki şəxslərdən gəlir vergisi
- təbii resurslardan istifadəyə görə ödəmələr
- mənəvi və xammal bazarının təkrar istehsalından ayrılımlar
- mənfəətdə vergi

224. Dövlət vergisinə aşağıdakılardan hansını aid etmək olar

- √ Bütün cavablar doğrudur
- qiymətli qəğızlarda əməliyyatlarda əməliyyatlardan vergilər
- məhsullara görə əlverişlər
- Əlavə dəyər vergisi

- gömrük rüsumları

225. vergitutma obyektlərinə aşağıda verilənlərdən hansıları aid etmək olar

- ✓ hamısı düzgün variantdır
- gəlirlər
 - mənfəət
 - əmtəələrin satışı üzrə əməliyyatlar
 - realizə edilmiş məhsulların dəyəri

226. vergilərin tıyın lolunması aşağıda göstərilənlərdən hansı ilə müəyyənləşdirilir

- ✓ hamısı düzgün variantdır
- vergi dərəcəsi
 - verginin hesablama qaydası
 - vergilərin ödəmə müddəti
 - vergilərin ödəmə qaydası

227. müasir şəraitdə ölkəmizin orqanları vergi sistemi qarşısında duran əsas məsələlər hansılardır

- bərabərlik
 - dürüstlük
 - səmərəlilik
 - ədalətlik
- ✓ hamısı düzgün variantdır

228. aşağıda verilənlərdən hansı aksis tutulan məhsulların sayına aid edilir

- ✓ hamısı düzgün variantdır
- tütün və tütün məhsulları
 - benzin
 - içməli spirt
 - alkokollu içkilər

229. daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin edən hansı vergi sistemidir

- ✓ gömrük vergisi
- mənfəət vergisi
 - reklam vergisi
 - düzgün variant yoxdur
 - torpaq vergisi

230. inkişaf etmiş ölkələrin praktikasına əsasən yerli vergilərin necə növü var

- ✓ 4.0
- 1.0
 - 2.0
 - 5.0
 - 3.0

231. yerli vergilərə hansılar aid edilir

- ✓ hamısı düzgün variantdır
- yerli ticarətdən ödənişlər
 - sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardan vergi
 - giziki şəxslərdən əmlak vergisi
 - reklam vergisi

232. aşağıda verilənlərdən hansı regional vergiyə aid edilir

- ✓ hamısı düzgün variantdır
- müəssisələrdən ödənilən əmlak vergisi
- meşələrin qeydiyyatdan keçməsinə görə haqq
- meşə gəlirləri
- suya görə haqq

233. dövlət vergilərinə aşağıda verilənlərdən hansıları aid etmək olar

- ✓ hamısı düzgün variantdır
- dövlət risumları
- müəssisələrdən yol vergisi
- əlavə dəyər vergisi
- fiziki şəxslərdən gəlir vergisi

234. əlavə büdcədən kənar fondlara hansılar aid edilir

- ✓ hamısı düzgün variantdır
- dövlət məşğulluq fondu
- sosial sığorta fondu
- pensiya fondu
- məcburi sığorta fondu

235. Vergilər formasında məcburi ödənişlər necə qrupa bölünür

- ✓ 3.0
- 2.0
- 6.0
- 5.0
- 4.0

236. vergilər formasında məcburi ödənişlər neçə qrupa bölünür

- ✓ 3
- 2.0
- 5.0
- 6.0
- 4.0

237. Ölkəmizdə fəaliyyət göstərən vergi sistemi hansı qanunla müəyyən olunur

- ✓ 1991.0
- 1994
- 1900
- 2000
- 1995

238. Azərbaycan Respublikasında vergi sistemi neçə səciyyəyə malikdir

- ✓ mürəkkəbliyi ilə
- əhəmiyyətliyi ilə
- məhsuliyətliliyi ilə
- düzgün variant yoxdur
- sadəliliyi ilə

239. vergi ödəyicisi ödəmə müddətinə riayət etmədikdə hansı ödəmələri ödəməlidir

- ✓ əlavə peniyalar
- dəyər vergisi
- mənfəət vergisi
- düzgün variant yoxdur

- əmlak vergisi
- 240.** Hər bir reklam verən müqavilə şərtlərini icra edərkən aşağıda verilənlərdən hansı qaydada riayət etməlidir
- ✓ Bütün cavablar düzgündür
- İşbirliyi zamanı reklam agentlərinə bir partnyor kimi yanaşmaq
 - Öz öhdəliklərini vaxtında yerinə yetirmək
 - Qərarları xəbər vermədən dəyişməmək
 - Öz öhdəliklərini dəqiq yerinə yetirmək
- 241.** Reklam verənin başlıca funksiyasına aşağıdakılardan hansı düzgündür
- ✓ Bütün cavablar düzgündür
- Görülən işlərin haqqının ödənilməsi
 - Reklam sərf olunan xərclərin planlaşdırılması
 - Reklam obyektinin müəyyən edilməsi
 - Reklam materiallarının yaradılması
- 242.** Potensial iş tərəfdaşlarının və müəyyən istehlakçı qruplarına göndərilən reklam məlumatlarını hansı reklama aid etmək olar
- ✓ Birbaşa poçt reklamı
- Radio və tele reklam
 - Küçə reklamı və gizli reklam
 - Gizli reklam
 - Sərgi və yarmarkalar
- 243.** Aşağıda verilənlərdən hansı reklamın növlərinə aiddir
- ✓ Hamısı düzgün cavabdır
- Fərdi şəxslər tərəfindən verilən reklam
 - Pərakəndə və topdan satış ticarətləri tərəfindən verilən reklam
 - İstehsalçı tərəfindən verilən reklam
 - Hökumət tərəfindən verilən reklam
- 244.** Bunlardan hansı reklamın xassəsi deyil
- ✓ Absolyutluq
- Bir istiqamətliklik
 - Vasitəli
 - Ödəmə
 - Qeyri şəxsiyyətliklik
- 245.** reklam mahiyyət etibarı ilə hansı elmi sahələri özündə birləşdirir
- ✓ hamısı düzgün variantdır
- poeziya
 - incəsənət
 - antropologiyas
 - ədəbiyyat
- 246.** Hansı reklam istehlakçıları əsasən xatırladır və ya məlumatlandırır
- ✓ Küçə reklamı
- Çap reklamı
 - Siyasi reklam
 - Sosial reklam
 - Gizli reklam
- 247.** Reklam informasiyasını yerləşdirilməsi və yayılmasını həyata keçirən hüquqi və fiziki şəxslər kimdir

- ✓ Reklam yayıcısı
- Reklam istehsalçısı
- Reklam agentləri
- Sahibkarlar
- Reklam verənlər

248. Reklam fəaliyyətinin effektivliyi nədən ibarətdir

- ✓ Agentlərin yaradılmasında
- Kütləvi informasiyadan
- Reklamın materialından
- Reklamın riskindən
- Reklam obyektinin müəyyən edilməsindən

249. Reklam məqsədləri üçün geniş istifadə olunan hansılardır

- ✓ Reklam suvenirləri
- Radio reklamı
- Amansız reklam
- Çap reklamı
- Poçt reklamı

250. Reklam vasitələrinin arasında təsir göstərmə dərəcəsinə görə xüsusi ilə fərqlənən alıcılarla ünsiyyət qurmaq qabiliyyətinə malik olan hansı reklam növüdür

- ✓ Sərgi və yarmarkalar
- Çap reklamı
- Mətbuat reklamı
- Gizli reklam
- Poçt reklamı

251. Radio və tele reklamlarının üstünlüyünə aşağıdakılardan hansı aiddir

- ✓ Operativlik
- Sadəlik
- Müxtəliflilik
- Qeyri adilik
- Məsuliyyətlik

252. Reklamın əsas məqsədləri hansılardır

- ✓ Hamısı düzgün cavabdır
- Əmtənin satışını stimullaşdırmaq
- Firmaya Müsbət münasibəti formalaşdırmaq
- Qeyd olunan əmtəyə olan ehtiyacı formalaşdırmaq
- Əmtənin dövriyyəsinə tezləşdirmək

253. Müxtəlif elmi texniki nəaliyyətlərini axtaran reklamın hansı xüsusiyyətinə malikdir

- ✓ Kompanetlilik
- Humanizm
- Konkretlik
- Dürüstlük
- Məqsədyönlük

254. Reklam vasitələrinin tətbiqinin effektivliyini qiymətləndirməyə həmçinin emosional və psixi təsir göstərməyə imkan yaradan reklamın hansı xüsusiyyətinə malikdir

- ✓ Məqsədyönlük
- Humanizm

- Konkretlik
- Dürüslük
- Potensialliq

255. Reklam vasitələrinin mətnində işlədilən inandırıcı arqument və hesablara ifadə olunan reklamın hansı xüsusiyyətinə aiddir

- √ Humanizm
- Konkretlik
 - Məqsədyönlük
 - Potensialliq
 - Dürüslük

256. Reklam fəaliyyətinin sosial sferalarına hansılar aiddir

- √ Hamısı düzgün cavabdır
- Tamaşalar
 - Məişət xidmətləri
 - İqtisadiyyat
 - İntelektual xidmətlər

257. Hansı məhsulların reklam bazarına çıxmasına icazə verilmir

- Ərzaq məhsullarının
- √ lisenziyasına icazə verilməyən
- Düzgün cavab yoxdur
 - Ağır sənaye
 - Yüngül sənaye

258. Hər bir yazılan reklmanın mətnləri hüquqi baxımdan necə olmalıdır?

- √ Hamısı düzgün cavabdır
- Nöqsansız
 - Ədəbli
 - Düzgün
 - Təmiz

259. Coğrafi əlamətinə görə reklamalara aşağıdakılardan hansı aid deyil

- √ Xatırladıcı
- Xarici
 - Yerli
 - Ümumilli
 - Regional

260. Reklama əhalinin ictimai iqtisadi həyatını əks etdirən fərqli növlərinə aşağıdakılardan hansılar aiddir

- Siyasət
 - Dəqiq ticarət
- √ Hamısı düzgün variantdır
- Elm
 - Din

261. reklam mahiyyət etibarı ilə hansı elmi sahələri özündə birləşdirir

- Marketinq
 - Psixologiya
- √ Bütün variantlar düzgündür
- kommunikasiya
 - İqtisadiyyat

262. xarici müəlliflər "reklam" terminindən hansı anlayışda istifadə edirlər

- psixologiya
- ✓ marketing
- menecment
- düzgün variant yoxdur
- informasiya

263. Mətbuatdakı reklamları neçə qrupa bölmək olar

- 4.0
- 6.0
- 8.0
- 10.0
- ✓ 2.0

264. Reklam kompaniyaları neçə əlamətlərə görə təsnifləşdirilir

- ✓ 4.0
- 10.0
- 8.0
- 6.0
- 2.0

265. Reklam fəaliyyətinin planlaşdırılmasının neçə mərhələdə həyata keçirilməsi məqsədə uyğundur

- ✓ 4.0
- 10.0
- 8.0
- 6.0
- 2.0

266. Reklam verənlərlə reklam agentləri arasında qarşılıqlı əlaqələr neçə istiqamətdə qurulur

- 9.0
- 8.0
- ✓ 3.0
- 5.0
- 7.0

267. Reklam istehsalçıları kimlərdir

- ✓ Yayılmağa hazır formada olan informasiyanı həyata keçirən şəxs
- Riskə getməyi bacaran şəxs
- İstehsalçılar
- Sahibkarlar
- Düzgün cavab yoxdur

268. Reklam prosesinin hansı həyata keçirilməsində hansı obyektlər iştirak edirlər

- Reklam verən
- Reklam istehsalçısı
- ✓ Bütün cavablar düzgündür
- Reklam obyektinin müəyyən edilməsi
- Reklam yayıcısı

269. Reklam fəaliyyətinin ilkin şərti nədən ibarətdir

- ✓ Reklam prosesliyinin düzgün istifadə edilməsindən
- Reklamın çapından

- Mürəkkəbliyindən
- Reklamın çevikliyindən
- Reklamın riskindən

270. Prinsipial surətdə reklam yayılmasının yeni vasitəsi hansı reklamın növüdür

- ✓ Kompyuterləşmiş reklam
- Gizli reklam
- Bir başa reklam
- Mətbuat reklamı
- Küçə reklamı

271. İstehlakçılarını cəlb edən reklam vasitələrinin arasında ən kütləvisi hansıdır

- Poçt reklamları
- Mətbuat reklamı
- ✓ Radio və tele reklam
- Sərgi və yarmarkalar
- Çap reklamı

272. Küçə reklamına aid olan hansıdır

- Radio reklamı
- Dürüst reklam
- Psixoloji reklam
- ✓ Publik relations
- Tele reklam

273. Mətbuat reklamına aid olan hansıdır

- ✓ Poçt reklamı
- Qeyri etik reklam
- Rəqabətli reklam
- Nəğdsiz reklam
- Amansız reklam

274. Reklamın neçə funksiyası var

- ✓ 3.0
- 7.0
- 9.0
- 11.0
- 5.0

275. Reklamın əsas məqsədləri hansılardır

- Potensial alıcının diqqətini cəlb etmək
- Alıcı kütəsinə məhsulu tanıtmaq
- Alıcıya əmtəə və xidmətlərdə müəyyən səviyyədə biliyi formalaşdırmaq
- Alıcıya əmtəəni daha dərindən bilmək imkanını yaratmaq
- ✓ Hamısı düzgün cavabdır

276. Reklam tədbirinin təşkilatçısını əmtələrin keyfiyyəti və üstünlüklərini reallığa uyğun edən xüsusiyyət reklamın hansı xüsusiyyətinə aiddir

- ✓ Dürüstlük
- Humanizm
- Məqsədyönlük
- Sadəlik
- Konkretlik

277. Reklamın əsas xüsusiyyətləri hansılardır

- √ Hamısı düzgün cavabdır
- Humanizm
- Konkretlik
- Dürüstlük
- Məqsədyönlük

278. Reklam fəaliyyətinin ən geniş yayılmış sferasına aşağıdakılardan hansı aiddir

- √ Ticarət reklamı
- Tibb reklamı
- İstehsal reklamı
- Tamaşa reklamı
- Təhsil reklamı

279. Reklamın predmetinə aşağıda verilənlərdən hansı aiddir

- √ Hamısı düzgün variantdır
- Maliyyə
- Ticaarət
- İstehsalat
- Təhsil

280. Reklam fəaliyyətinin sosial sferalarına hansılar aiddir

- √ Hamısı düzgün variantdır
- Siyasət
- Hüquq
- Xeyriyyəçilik
- Elm və ekologiya

281. Reklamın gücü nədən ibarətdir

- √ Malın satılmasına kömək edilməsindən
- Bəsitliyindən
- Riskindən
- Düzgün variant yoxdur
- Mürəkkəbliyindən

282. “Public Relations” nə deməkdir

- √ İctimaiyyətlə əlaqələr
- Tanınmış ticarət markası
- İctimai fəaliyyət
- Şirkətin imicinin yaradılması
- İstehlakçıların həvəsləndirilməsi

283. Reklamın hərəkət mexanizmi necədir?

- √ Sadə
- Kobud
- Neytral
- Düzgün variant yoxdur
- Mürəkkəb

284. Coğrafi əlamətə görə reklamın neçə növü var

- √ 4.0

- 7.0
- 5.0
- 6.0
- 9.0

285. Azərbaycan Respublikasında “Reklam haqqında qanun “ necənçi ildə yazılıb

- √ 1997.0
- 1980.0
- 1985
- 1999
- 1995.0

286. reklam sözünün mənası nədir

- √ yüksəkdən cığırmaq
- vasitəci
- informasiya
- düzgün variant yoxdur
- ticarət

287. reklam sözü hansı mənşəli sözdən götürülüb

- √ Latın
- ABŞ
- İngils
- Alman
- yapon

288. Qənaətçiliyin vəzifəsi nədən ibarətdir

- √ İdarəetmə aparatına minimum xərc sərf etməməklə təşkilati strukturun tətbiqində lazımi effekt əldə edildikdə
- İdarə edici komandada və digər məlumatlarda səhvlərə yol verilmədikdə
- İdarəetmə halqaları və pillələri arasında rəasional əlaqə yaranarsa
- Xarici mühitin dəyişməsinə idarəetmənin təşkilati strukturu tez uyğunlaşdıqda
- İdarəetmə sistemində qərarların reallaşmasını lüzumsuz edən mənfi dəyişikliklərin baş verərsə

289. Etibarlılıq nədən ibarətdir

- İdarəetmə sistemində qərarların reallaşmasını lüzumsuz edən mənfi dəyişikliklərin baş verərsə
- İdarəetmə halqaları və pillələri arasında rəasional əlaqə yaranarsa
- Xarici mühitin dəyişməsinə idarəetmənin təşkilati strukturu tez uyğunlaşdıqda
- √ İdarə edici komandada və digər məlumatlarda səhvlərə yol verilmədikdə
- İdarəetmə aparatına minimum xərc sərf etməməklə təşkilati strukturun tətbiqində lazımi effekt əldə edildikdə

290. Operativliyin tələbi nədən ibarətdir

- √ İdarəetmə sistemində qərarların reallaşmasını lüzumsuz edən mənfi dəyişikliklərin baş verərsə
- İdarəetmə aparatına minimum xərc sərf etməməklə təşkilati strukturun tətbiqində lazımi effekt əldə edildikdə
- İdarəetmə halqaları və pillələri arasında rəasional əlaqə yaranarsa
- İdarə edici komandada və digər məlumatlarda səhvlərə yol verilmədikdə
- Xarici mühitin dəyişməsinə idarəetmənin təşkilati strukturu tez uyğunlaşdıqda

291. Hansı halda idarəetmənin təşkilati strukturu optimal hesab edilə bilər

- √ İdarəetmə halqaları və pillələri arasında rəasional əlaqə yaranarsa
- İdarə edici komandada və digər məlumatlarda səhvlərə yol verilmədikdə
- İdarəetmə aparatına minimum xərc sərf etməməklə təşkilati strukturun tətbiqində lazımi effekt əldə edildikdə
- Xarici mühitin dəyişməsinə idarəetmənin təşkilati strukturu tez uyğunlaşdıqda
- İdarəetmə sistemində qərarların reallaşmasını lüzumsuz edən mənfi dəyişikliklərin baş verərsə

292. Bunlardan hansı xarici mühitin dəyişməsinə idarəetmənin təşkilati strukturuna tez uyğunlaşa bilər
- √ Çeviklik
 - Etibarlılıq
 - Operativlik
 - Qənaətçilik
 - Optimallıq
293. İdarəetmə aparatına minimum xərc sərf etməklə təşkilati strukturunun tətbiqinə lazımi effekt əldə edilməsi aşağıdakılardan hansıdır
- √ Qənaətçilik
 - Etibarlılıq
 - Operativlik
 - Çeviklik
 - Optimallıq
294. İdarəetmə aparatının strukturu informasiyanın ötürülməsinə doğruluğun təminat verilməsi hansıdır
- √ Etibarlılıq
 - Çeviklik
 - Qənaətçilik
 - Operativlik
 - Optimallıq
295. İdarəetmə sistemində qərarın qəbulundan onun icrasınadək olan vaxt ərzində qəbul edilən qərarların reallaşmasını lüzumsuz edən mənfi dəyişikliklərin baş verməsinə aşağıdakılardan hansı aiddir
- √ Operativlik
 - Çeviklik
 - Etibarlılıq
 - Qənaətçilik
 - Optimallıq
296. Əgər bütün səviyyələrdə idarəetmə halqaları və pillələri arasında rəşional əlaqə yaranarsa onda idarə etmənin təşkilati strukturu necə hesab edilir
- √ Optimallıq
 - Operativlik
 - Etibarlılıq
 - Çeviklik
 - Qənaətçilik
297. İdarəetmənin təşkilati strukturuna olan tələblər hansılardır
- √ Bütün variantlar doğrudur
 - Etibarlılıq
 - Optimallıq
 - Operativlik
 - Qənaətçilik
298. İdarəetmənin təşkilati strukturunun qurulması hansı tipləri nəzərə almaqla həyata keçirilir
- √ Bütün variantlar doğrudur
 - İdarəetmə strukturunda idarəetmə funksiyalarının ixtisaslaşması
 - İdarəetmə strukturunda bütün fəaliyyət növlərinin kompleks bağlılığı
 - İnformasiyaların toplanması
 - İdarəetmə strukturunun təşkilati struktura uyğunluğu
299. İdarəetmənin təşkilati strukturunun qurulması hansı tipləri nəzərə almaqla həyata keçirilir

- √ Cavabların hamısı düzgündür
- İdarəetmə strukturunda idarəetmə funksiyalarının mərkəzləşməsi
- İdarəetmə strukturu və funksiyalarının vəhdətliyi
- İdarəetmə strukturunun biznesin məqsədlərinə uyğunluğu
- İdarəetmə strukturunun ixtisaslaşması

300. Müəssisənin təşkilati strukturunu qurarkən hansı suallara cavab tapmaq lazımdır

- √ Cavabların hamısı düzgündür
- Hansı komponentləri ayırmaq lazımdır
- Hansı komponentləri birləşdirmək lazımdır
- Müəssisənin əsas komponentləri hansılardı
- Komponentlər hansı şəkildə və hansı ölçüdə olmalıdır

301. Hansı struktur funksional bölmələrin əməkdaşlıq əlaqələrinin onların fəaliyyətinə nəzarətin təşkilinin effektivini çevik şəkildə uyğunlaşması qabiliyyətini müəyyən edir?

- √ İdarəetmə strukturu
- İstehsal strukturu
- Maliyyə strukturu
- Sosial struktur
- Təkrar istehsal strukturu

302. İdarəetmə strukturu dedikdə nə başa düşülür

- Nəticələrin qiymətləndirilməsi
- Cavabların hamısı səhvdir
- √ Bir-biri ilə sabit əlaqədə olan və vahid tamlıq kimi fəaliyyətin məcmusu
- Yaxşı reklam
- Rəqabət strategiyası

303. İdarəetmə necə bir prosesdir?

- √ Fasiləsiz
- Ləng
- Qlobal
- Cəld
- Riskli

304. Hansı proses fasiləsizdir

- √ İdarəetmə
- Reklam
- Risk
- Cavabların hamısı səhvdir
- Təsərrüfat mexanizmi

305. Mütəxəssislərin fikrincə aşağıdakılardan hansının vahid ideal idarəetmə modeli yoxdur

- √ Biznes subyektlərinin
- Təhsil ocaqlarının
- Dövlət qurumlarının
- Cavabların hamısı səhvdir
- Səhiyyə təşkilatlarının

306. Təşkilati strukturun çərçivəsində kimlər bilavasitə çıxış edirlər

- √ Menecerlər
- İqtisadçılar

- Hüquqşünaslar
- İnzibati işçilər
- Sahibkarlar

307. Menecmentin ən mühüm anlayışı hansıdır?

- √ Təşkilati struktur
- Reklam
 - Risk
 - Cavabların hamısı səhvdir
 - Sahibkarlıq

308. İdarə etmə sisteminin formalaşması və inkişafı problemləri haqqında aşağıda göstərilənlərdən hansı alimlər əsərlərində geniş yol vermişdir.

- √ Cavabların hamısı düzgündür
- V.N.Birkov
 - L.A.Bazileviç
 - İ.X.Ankof
 - P.Driker

309. Çox vaxt müştərək müəssisənin yaradılmasına lazım olan əsas resurslar aşağıdakılardan hansılardır

- √ Cavabların hamısı düzgündür
- İnformasiya
 - Nou-hau
 - İdarə etmə kadrları
 - Texnologiya

310. Çox vaxt müştərək müəssisənin yaradılmasına lazım olan əsas resurslar aşağıdakılardan hansılardır

- √ Cavabların hamısı düzgündür
- Xammal və materiallar
 - İstehsal gücləri
 - Maliyyə vəsaiti
 - İnformasiya

311. Xarici investisiyanın cəlb edilməsinin səmərəli formasına aşağıdakılardan hansı aiddir?

- √ Müştərək müəssisələrin yaradılması
- Reklam fəaliyyəti
 - Qeyri-sabit tələbat
 - İstehsalatın zəruriliyi
 - İnformasiya bazasının yaradılması

312. Beynəlxalq biznesdə konsersum sözünün mənası nədir

- √ Birgə iştirak
- Sığortalanmaq
 - Françayzinq
 - Tək fəaliyyət göstərmək
 - Ayrı-ayrılıqda iştirak

313. Aşağıdakılardan hansı problem müştərək müəssisənin inkişafına əngəl törətmir

- √ Maliyyə vəsaitinin çox olması
- Manatın dönerli olmaması
 - İşçi qüvvəsi qiymətli kağızlar və s
 - Real bazaar münasibətlərinin hələ təşəkkül tapmaması
 - Girov və digər sistemlərin mükəmməl olmaması

314. Müştərək biznes hansı mərhələləri həyata keçirir?

- √ Fəaliyyət növünün və xarici tərəfdaşın seçilməsi
- İşçi kontinqinin seçilməsi
- Ofisin seçilməsi
- Nəqliyyat vəsaitlərinin seçilməsi
- Maliyyə vəsaitlərinin seçilməsi

315. Müştərək biznes fəaliyyətinin inkişafı sahəsində siyasət hansı istiqamətdə həyata keçirilməlidir

- Sənaye müəssisəsinin ərazi quruluşunun təkmilləşməsinə
- √ Bütün variantlar doğrudur
- Sənayenin sahə quruluşunun təkmilləşməsinə
- Sənaye məhsulunun ixracının genişlənməsinə
- Sənaye müəssisələrinin yaradılmasına

316. Müştərək müəssisələrin inkişafının stimullaşdırılması hansı istiqamətdə həyata keçirilə bilər

- √ Bütün variantlar doğrudur
- Mənfəətin yığılma prosesinin stimullaşdırılmasına
- Sənayenin sahə quruluşunun təkmilləşdirilməsinə
- Sənaye müəssisələrinin inkişafına
- Sənaye məhsulunun genişlənməsinə

317. Müştərək müəssisələrin inkişafının stimullaşdırılması hansı istiqamətdə həyata keçirilə bilər

- √ Cavabların hamısı düzgündür
- Sənaye müəssisələrinin ixracının genişlənməsinə
- Sənaye istehsalının ərazi quruluşunun təkmilləşməsinə
- Sənaye müəssisələrinin yaradılmasına
- Mənfəətin reinvestisiyasına

318. Müştərək müəssisələrin inkişafının tənzimləmə mexanizminə aşağıda verilənlərdən hansı aiddir?

- √ Cavabların hamısı düzgündür
- Müştərək müəssisələrin inkişafının öncül istiqamətlərinin müəyyən edilməsi
- Xarici investordlarda hesablaşma mexanizmi
- Xarici investisiyanın təminat sistemi
- Fəaliyyət istiqamətlərinin əlaqələnməsinə aid tədbirlər

319. Müştərək müəssisələr aşağıda verilənlərdən hansı problemlərin həllində mühüm rol oynamalıdır

- √ Cavabların hamısı düzgündür
- Ümumi bəşəri xarakter alan
- Az tullantılı
- Ekoloji cəhətdən təmiz
- Dünya sivilizasiyasını böyük təhlükə qarşısında qoyan

320. Müştərək biznesin yaradılmasını zəruri edən amilləri Amerikan iqtisadçısı S.Kuznetsin neçə əsas qrupa bölmüşdür

- √ 3.0
- 4.0
- 5.0
- 6.0
- 2.0

321. Müştərək müəssisələrin inkişafı üçün əsas nə etmək lazımdır?

- √ Cavabların hamısı düzgündür

- Yerli bazarı möhkəmləndirmək
- Cəlb edilmiş xarici investisiyalar dərin təhlil edilməli
- Riskə getməyi bacarmaq
- Ziddiyyətin olmaması

322. Aşağıda verilənlərdən hansı forma müştərək müəssisə üçün xüsusi əhəmiyyət kəsb edir

- √ Bütün cavablar doğrudur
- Qabaqcıl texnologiya
 - Mütərəqqi avadanlıq
 - Xarici investorları cəlb etmək
 - İdarə etmə təcrübəsi

323. Müştərək müəssisələr hansı əsasda yaradıla bilər?

- √ Bütün cavablar düzgündür
- Mənfəətin bölüşdürülməsi
 - Bir idarə etmə
 - Birgə kapital
 - Riskin bölüşdürülməsi

324. Hansı fəaliyyət müştərək sahibkarlığın növünə aid deyil?

- √ Kontrakt üzrə idarə etmə
- Elmi-tədqiqat xarakterli
 - Alqı-satqı
 - İstehsal
 - Satış

325. Müəssisənin aktivlərinə nə aiddir

- √ Əsas və dövrüyyə vəsaitləri qeyri-maddi aktivlər
- Kreditor borcları
 - Hazır məhsul kapital qoyuluşu
 - İnteraktiv kredit borcları
 - Cəlb edilmiş vəsaitlər inventarlar

326. Məhdud məsuliyyətli cəmiyyət dedikdə nə başa düşülür

- √ Bir neçə şəxs tərəfindən təsis edilən nizamnamə kapitalı ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət
- Fiziki şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə göstərilən sahibkarlıq fəaliyyəti
 - Fiziki və hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvüliyə əsaslanan könüllü birlik
 - Bir şirkətdən digər şirkətin sənədlərinin əsas hissəsinin alınması və onları həyata keçirən birləşmə
 - Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət

327. Bunlardan hansı müştərək müəssisələrinin yaradılması və funksiyalaşdırılmasının əsas şərtlərinə aid deyil.

- √ Səhmlərin satılması
- Fəaliyyətdən ümumi gəlirin əldə edilməsi
 - Təsərrüfatçılıqda ümumi idarə etmə
 - Milli və xarici tərəfdaşların kapitallarının bölüşdürülməsi
 - Risklərə görə ümumi məsuliyyət

328. Müəssisə və təşkilatlarda mənfəət vergisi haqqında Azərbaycan Respublikasının qanunu neçənci ildə qüvvəyə minmişdir?

- 1998.0
- 1995.0
- 1990.0
- 1992.0
- √ 1997.0

329. Müştərək biznes fəaliyyətinin inkişafının stimullaşmasında vergi güzəştləri neçə qrupa bölünür

- √ 5.0
- 3.0
- 5.0
- 1.0
- 6.0

330. Müştərək biznes fəaliyyətinin inkişafının stimullaşması neçə metodla həyata keçirilir

- √ 3.0
- 5.0
- 6.0
- 1.0
- 4.0

331. Müştərək biznes fəaliyyətinin inkişafı sahəsində siyasətin neçə istiqaməti olmalıdır

- √ 4.0
- 5.0
- 2.0
- 6.0
- 3.0

332. Müştərək müəssisələrin inkişafının stimullaşdırılması neçə istiqamətdə həyata keçirilə bilər

- √ 5.0
- 4.0
- 2.0
- 1.0
- 3.0

333. Azərbaycan Respublikasında müştərək müəssisənin iştirakçısı olan xarici investora əldə etdiyi dividendə görə neçə faiz vergi dərəcəsi təyin edilmişdir

- √ 15.0
- 20.0
- 18.0
- 12.0
- 10.0

334. Müştərək müəssisə yaradan kateqoriyaya aşağıdakılardan hansı aiddir

- √ Zəruri istehsal, bazar motivi, riskin bölüşdürülməsi
- Zəruri istehsal, konsultasiya
- Riskin bölgüsü, kapital, risk
- Bazar motivi, xidmət, risk
- Bazarın növü, maliyyə, konsultasiya

335. Müştərək müəssisələri yaradan tərəflər neçə kateqoriyaya bölünür?

- √ 3.0
- 4.0
- 5.0
- 6.0
- 2.0

336. Müştərək müəssisələrin yaranma mərhələləri hansılardır

- ✓ Bütün cavablar düzgündür
- Tenderlərin keçirilməsi
- Xaricdə tərəfdaşın seçilməsi
- Məqsədlərin müəyyənləşdirilməsi
- Müəssisələrin qeydiyyatdan keçməsi

337. Aşağıda göstərilənlərdən hansı müştərək müəssisələrin növlərinə aiddir

- ✓ Bütün cavablar düzgündür
- Satıcı
- Tədarük
- İstehsal
- Elmi tədqiqat xarakterli

338. Müştərək sahibkarlığın tipinə aid deyil

- ✓ Ticarət evi
- Birgə investisiyalı müəssisələr
- Kontrakt üzrə idarə etmə
- Lisenziyalı
- Podrat istehsal

339. Korporasiya nədir?

- ✓ Payçılar tərəfindən yaradılan cəmiyyət
- Dövlət tərəfindən yaradılmış cəmiyyət
- Partiyalar tərəfindən yaradılan cəmiyyət
- İctimai təşkilatlar tərəfindən yaradılan cəmiyyət
- Əhali tərəfindən yaradılan cəmiyyət

340. Müştərək müəssisələri yaradan tərəflərin motivləri əsas neçə kateqoriyaya bölünür?

- ✓ 3.0
- 4.0
- 6.0
- 5.0
- 2.0

341. Müəssisələrin təşkilati idarəetmə strukturunu seçərkən əsas hansı amillər nəzərə alınmalıdır

- ✓ Bütün cavablar düzgündür
- İşçilərin xarakteristikası
- İdarəetmə işçilərinin avtomatlaşma səviyyəsi
- İşçilərin ixtisas səviyyəsi
- Biznesin miqyası

342. Müəssisənin təşkilati strukturu hansı hallarda korrekdə edilir

- ✓ Bütün cavablar düzgündür
- İstehsalın xarakteri
- Biznesin istehsal və sadə xüsusiyyətləri
- Biznesin miqyası
- Müəssisənin fəaliyyət sferası

343. Əksər hallarda təşkilati strukturun korrekdə olunması haqqında qərarı müəssisədə kim qəbul edir

- ✓ Ali rəhbər
- Mühəsib
- Menecer
- Cavabların hamısı səhvdir

- İqtisadçı
344. İdarəetmə aparatının və onun təşkilati strukturunun effektivliyinin qiymətləndirilməsində istifadə edilən göstəriciləri neçə qrupa bölmək olar
- √ 3.0
 - 4.0
 - 6.0
 - 5.0
 - 2.0
345. Hansı strukturun formalaşmasının elmi əsaslandırılması təsərrüfat subyektlərinin bazar iqtisadiyyatına uyğunlaşmasının ən aktual məsələsidir
- √ İdarəetmənin təşkilati strukturu
 - Məhsul strukturu
 - Ərazi strukturu
 - Cavabların hamısı səhvdir
 - Azad təşkilati strukturu
346. Hansı təşkilati strukturlar çox mürəkkəbdir praktikada onlardan çox istifadə etmirlər
- √ Azad struktur
 - Xətti struktur
 - Məhsul strukturu
 - Cavabların hamısı səhvdir
 - Ərazi strukturu
347. Aşağıdakılardan hansı müəssisənin təşkilatın bazar və institusional əhatəsində baş verən dəyişikliklərə daha əhəmiyyətli dərəcədə uyğunlaşma qabiliyyətinə malikdirlər
- √ Azad struktur
 - Xətti struktur
 - Məhsul strukturu
 - Cavabların hamısı səhvdir
 - Ərazi strukturu
348. Hansı strukturda layihənin rəhbəri sözü gedən layihəyə aid bütün fəaliyyət növlərinə və resurslardan istifadəyə görə cavab verir
- √ Matris
 - Xətti
 - Azad
 - Məhsul
 - Ərazi
349. Hansı struktur təşkilati strukturların əksəriyyətinin ən başlıca nöqsanı xarici mühitin dəyişməsinə kifayət qədər uyğunlaşa bilməməlidir
- √ Matris
 - Xətti
 - Azad
 - Məhsul
 - Ərazi
350. İstehlakçıya səmərələşdirilmiş strukturun əsas məqsədi nədən ibarətdir
- Riskə getməkdən
 - Təşkilati strukturdan
 - Cavabların hamısı səhvdir
 - √ Bütün istehlakçıların tələbatını dolğun ödəməkdən
 - Reklam tələbatından

351. Bir neçə istehlakçı qrupunun sifarişinə cavab verən hansı strukturdur

- √ İstehlakçıya səmtlənmiş təşkilati struktura
- Matris strukturuna
- Azad strukturuna
- Xətti struktura
- Ərazi strukturuna

352. Bir neçə istehlakçı qrupunun sifarişinə cavab verən hansı strukturdur

- √ İstehlakçıya səmtlənmiş təşkilati struktura
- Matris strukturuna
- Azad strukturuna
- Xətti struktura
- Ərazi strukturuna

353. Böyük çeşidlə məhsul yaxud xidmətlər istehsal edən struktur hansı təşkilati struktura aiddir

- √ İstehlakçıya səmərələşdirilmiş təşkilati struktura
- Matris strukturuna
- Azad strukturuna
- Xətti struktura
- Ərazi strukturuna

354. Hansı strukturun seçilməsi zamanı xərclərin azaldılması amili əsas götürülür

- √ Ərazi strukturu
- Xətti struktur
- Əmtəə strukturu
- Düzgün cavab yoxdur
- Matris strukturu

355. Hansı struktur iri diferensiaslanmış firmalar üçün cəlb edicidir

- √ Ərazi strukturu
- Sadə struktur
- Məhsul strukturu
- Xətti struktur
- Matris strukturu

356. Resurs kimi informasiyadan məqsədyönlü istifadəni müəyyənləşdirən qayda texniki vəsaitlər və kommunikasiya şəbəkəsinin məcmusu hansı strukturdur

- √ İnformasiya
- İstehsal
- Maliyyə
- Sosial
- Texnoloji

357. İşçilərin peşə-ixtisasına cinsinə yaşına milli tərkibinə görə müəssisələr üxrə bölgünü xarakterizə edən struktur hansıdır

- √ Sosial
- Texnoloji
- İstehsal
- Maliyyə
- İnformasiya

358. Məsuliyyət mərkəzləri konsepsiyasının reallaşması nəticəsində formalaşan hansı strukturdur

- √ Maliyyə
- İstehsal
- Sosial
- İnformasiya
- Texnoloji

359. İstehsal bölmələri istehsal texniki baza elementlərinin onların məkan yerləşməsi nöqtəyi-nəzərdən nizamlanmış məcmusuna hansı struktur aiddir

- √ İstehsal
- Maliyyə
- Sosial
- İnformasiya
- Texnoloji

360. Maddi-texniki proseslərin xarakteri istehsal olunan avadanlıqların tipi ilə müəyyən edilən struktur növü hansıdır

- √ Texnoloji
- Sosial
- Maliyyə
- İnformasiya
- İstehsal

361. Daha tipik xarakter daşıyan struktur hansıdır

- √ Məhsul idarə etmə strukturu
- Divizional struktur
- Xətti struktur
- Azad struktur
- Matris strukturu

362. Divizional struktura hansı struktur üzrə formalaşan struktur daxildir

- √ İstehlakçıya orientasiya
- Matris
- Xətti
- Məhsul
- Xətti-funksional

363. Məhsul strukturu hansı strukturu ifadə edir

- Matris strukturunu
- Divizional strukturu
- √ Xətti- təşkilati struktura
- Xətti-funksional strukturu
- Azad strukturu

364. Müəyyən bazara xidmət edən və mərkəzləşmiş qaydada idarə olunan təşkilati halqaların birləşməsi kimi hansı struktura baxmaq olar

- √ Divizional struktura
- Matris strukturuna
- Azad struktura
- Məhsul strukturuna
- Xətti-funksional strukturuna

365. Bir çox müəssisə və təşkilatlar hansı təşkilati strukturu tətbiq edirlər

- √ Xətti-funksional
- Matris
- Divizional

- Azad
- Xətti

366. Xətti və funksional strukturun qovuşmasının bütün problemləri təşkilati şəraitdə hansı qanun ilə əlaqədardır

- √ Hakimiyyətin fəaliyyət qanunu
- Səhmdar cəmiyyəti haqqında Azərbaycan Respublikasının qanunu
- Azərbaycan Respublikasında rəqabətin qorunması və təbii inhisarların tənzimlənməsi
- Cavabların hamısı səhvdir
- İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu

367. Xətti-funksional strukturun fərqli cəhəti nədən ibarətdir

- √ Bölmələr arasında üfüqi əlaqələri dəqiq müəyyənləşdirmək
- Mürəkkəbliyindən
- Liderliyindən
- Dəyişkənliyindən
- Xətti-funksional strukturun mahiyyətindən

368. Xətti-funksional strukturun mahiyyətinə aşağıda verilən biliklərə hansılar aiddir

- √ Bütün variantlar doğrudur
- Texniki
- İqtisadi
- Hüquqi
- Psixoloji

369. Xətti struktur hansı hallarda tətbiq edilə bilməz

- Çox məhdud hallarda
- Dəyişməz xarici mühit şəraitində
- √ Dəyişkən xarici mühit şəraitində
- Bütün variantlar doğrudur
- Sadə məqsədlərin qoyulması

370. Xətti strukturun nöqsan cəhədlərinə aid olanlar hansılardır

- √ Bütün variantlar doğrudur
- Əvvəlcədən ixtisaslaşma səviyyəsinin müəyyən edilməsi nəticəsində xətti struktur rəhbərləri texniki məsələlər üzrə ekspertlərin vəzifəsini yerinə yetirirlər
- Xarici mühitin dəyişməsinə uyğunlaşması çox şətidir
- İstehsal sferasında peşəkarlıq ikinci plana keçirilir
- Kollektiv razılaşdırılmış qərarın qəbul edilməsinə səs verir

371. Aşağıda verilənlərdən hansını xətti strukturun üstünlüklərinə aiddir

- Eyni səviyyəli rəhbərlərin koalisiya yaratmaq imkanları minimumdur
- Sadə və sürətli qərar rejimində müəssisə öz fəaliyyətini davam etdirmək imkanına malikdir
- √ Cavabların hamısı düzgündür
- Rəhbər işçiləri özü seçir
- Müəssisədə rəhbər işçilərin sayı az olur

372. Ən köhnə və ən sadə təşkilati struktur hansıdır

- √ Xətti
- Xətti-funksional
- Məhsul
- Divizional
- Cavabların hamısı düzgündür

373. Əlaqələrin xarakterindən asılı olaraq təşkilati strukturun aşağıda verilən hansı növləri mövcuddur

- √ Cavabların hamısı düzgündür
- Xətti
- Məhsul
- Divizional
- Xətti-funksional

374. Müasir təşkilatların əksəriyyəti hansı strukturun variantlarını təsvir edirlər

- √ Bürokratiyanın
- Adaptasiyanı
- Operativlik
- Optimallıq
- Orqanik

375. M.Veber bürokratiya tərəfindən qəbul edilmiş qərarın obyektiv xarakter daşıyanı necə adlandırmışdır

- Ənənəvi
- İdeal
- √ Səmərəli
- İnkişaf
- Formal

376. Bürokratik təşkilati quruluş aşağıda göstərilənlərdən hansı ilə xarakterizə olunur

- Heyətin davranışını
- Əməyin yüksək səviyyədə bölgüsü
- Komandaların ardıcılığı
- İdarəetmənin inkişaf etmiş ierarxiyasını
- √ Bütün variantlar doğrudur

377. M.Veberin fikrincə səmərəli bürokratiya nəzəriyyəsinin necə xarakterizə etmək olar

- √ Bütün variantlar doğrudur
- Müxtəlif məsələlərin əlaqələnməsini və əməkdaşların tərəfindən vəzifə borclarının yerinə yetirilməsi
- İşçilərin təsadüfi işdən azad olunması hallarının müdafiəsi
- Texniki peşə tələblərini ciddi nəzərə almaqla qəbulun həyata keçirilməs
- Rəsmi şəxslərin öz vəzifə borclarının yerinə yetirilməsinin formal şəxsiyyətsizlik ruhu

378. M.Veberin fikrincə səmərəli bürokratiya nəzəriyyəsinin necə xarakterizə etmək olar

- √ Bütün variantlar doğrudur
- Hər bir aşağı idarəetmə səviyyəsinin yuxarı idarəetmə səviyyəsinə tabe olması
- Yuxarı idarəetmə səviyyəsi tərəfindən nəzarətin təşkili ilə idarəetmə səviyyəsinin ierarxialılığı
- Rəsmi şəxslərin öz vəzifə borclarının yerinə yetirilməsinin formal şəxsiyyətsizlik ruhu
- Hər bir vəzifə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin edən əməyin dəqiq bölgüsü

379. Bürokratiya konsepsiyası ilk dəfə kim tərəfindən formalaşmışdır

- √ M.Veber
- K.Devis
- X.Pirson
- P.Driker
- A.Fayol

380. Bürokratiya konsepsiyası ilk dəfə neçənci ildə formalaşmışdı

- √ 1900
- 1950

- 1920
- 1930.0
- 1940

381. Sahibkarlıq müəssisələrinin idarəetmə strukturunun formalaşmasının hansı mərhələləri mövcuddur

- √ Bütün variantlar doğrudur
- Müəyyən vəzifələrin məcmusu kimi vəzifə borclarının müəyyənləşdirilməsi
 - Müxtəlif vəzifələrin və səlahiyyətlərin müəyyən edilməsi
 - Təşkilatın geniş üfqi bloklara bölüşməsinin təmin edilməsi
 - Müəyyən funksiyaların məcmusu kimi vəzifə borclarının müəyyənləşdirilməsinin və onların yerinə yetirilməsinin konkret şəxslərə həvalə edilməsi

382. İdarəetmə strukturunda inteqrasiyalı növü hansı struktur tipinə aiddir

- √ Adaptasiyalı və ya orqanik
- Məqsədlərin strukturunu
 - Funksiyaların strukturunu
 - İstehsal strukturunu
 - İerarxiyalı və ya bürokratik

383. İdarəetmə strukturunda konqlomerant növü hansı struktur tipinə aiddir

- √ Adaptasiyalı və ya orqanik
- Məqsədlərin strukturunu
 - Funksiyaların strukturunu
 - İstehsal strukturunu
 - İerarxiyalı və ya bürokratik

384. İdarəetmə strukturunda layihə növü hansı strukturun tipinə aiddir

- √ Adaptasiyalı və ya orqanik
- Məqsədlərin strukturunu
 - Funksiyaların strukturunu
 - İstehsal strukturunu
 - İerarxiyalı və ya bürokratik

385. Xətti struktur hansı strukturun tərkibinə daxildir

- √ Cavabların hamısı düzgündür
- Konqlomerant
 - Matris
 - Layihə
 - İnteqrasiyalı

386. Xətti funksional struktur hansı strukturun tərkibinə daxildir

- √ İerarxiyalı və bürokratik
- Məqsədlərin strukturunu
 - Funksiyaların strukturunu
 - İstehsal strukturunu
 - Adaptasiyalı və orqanik

387. Divizional struktur hansı strukturun tərkibinə daxildir

- √ İerarxiyalı və bürokratik
- Məqsədlərin strukturunu
 - Funksiyaların strukturunu
 - İstehsal strukturunu
 - Adaptasiyalı və orqanik

388. İdarəetmə strukturunun tipləri hansılardır

- ✓ Adaptasiyalı və orqanik strukturlar
- Funksiyaların strukturu
- İdarəetmənin təşkilati strukturu
- Cavabların hamısı səhvdir
- Məqsədlərin strukturu

389. İdarəetmə strukturunun tipləri hansılardır

- ✓ İerarxiyalı və bürokratik struktur
- Funksiyaların strukturu
- İdarəetmənin təşkilati strukturu
- Cavabların hamısı səhvdir
- Məqsədlərin strukturu

390. Əgər müəssisə ləğv edilərsə onun mövcud təşkilati strukturu hansı prosesi həyata keçirir

- ✓ Tamamilə dağıdılır yaxud yenidən qurulur
- Maliyyə işləri ilə məşğul olur
- Müəssisənin yığıncağı qərar qəbul edir
- Bütün variantlar doğrudur
- İstehsalə başlayır

391. İdarəetmə strukturunun təkmilləşməsi üzrə tədbirlər hansı mərhələdə işlənilib hazırlanmışdır

- ✓ Geriləmə mərhələsində
- Yetkinlik mərhələsində
- Müəssisə ləğv edilərsə
- Müəssisə dəyişdirilərsə
- Müəssisənin inkişaf mərhələsində

392. İdarəetmə strukturunda qeyri-mərkəzləşməyə ən çox meyl hansı mərhələdə artır

- ✓ Yetkinlik mərhələsində
- Geriləmə mərhələsində
- Müəssisə ləğv edilərsə
- Müəssisə dəyişdirilərsə
- Müəssisənin inkişaf mərhələsində

393. Menecerlərin funksional bölgüsü nə vaxt baş verir

- ✓ Müəssisənin inkişaf mərhələsində
- Geriləmə mərhələsində
- Müəssisə ləğv edilərsə
- Müəssisə dəyişdirilərsə
- Yetkinlik mərhələsində

394. Çeviklik nədən ibarətdir

- ✓ Xarici mühitin dəyişməsinə idarəetmənin təşkilati strukturu tez uyğunlaşdıqda
- İdarə edici komandada və digər məlumatlarda səhvlərə yol verilmədikdə
- İdarəetmə halqaları və pillələri arasında rəşional əlaqə yaranarsa
- İdarəetmə aparatına minimum xərc sərf etməməklə təşkilati strukturun tətbiqində lazımi effekt əldə edildikdə
- İdarəetmə sistemində qərarların reallaşmasını lüzumsuz edən mənfi dəyişikliklərin baş verərsə

395. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin bütün tərəflərinə təsir göstərən hansı strukturdur

- ✓ Təşkilati idarəetmə

- Məqsədlərin strukturu
- İnformasiya strukturu
- Texnoloji struktur
- Təkrar istehsal strukturu

396. Müəssisənin təşkilati strukturuna aşağıdakılardan hansılar aiddir

- ✓ Bütün cavablar düzgündür
- Texnoloji struktur
 - İstehsal strukturu
 - Təkrar istehsal strukturu
 - Maliyyə strukturu

397. Müəssisənin təşkilati strukturuna aşağıdakılardan hansılar aiddir

- ✓ Bütün cavablar düzgündür
- İdarəetmənin təşkili
 - Funksiyaların strukturu
 - Məqsədlərin strukturu
 - Maliyyə strukturu

398. Müəssisənin idarəetmə strukturu içərisində hansı struktur növlərini vurğulamaq olar

- ✓ Cavabların hamısı düzgündür
- Sosial
 - İstehsal
 - Texnoloji
 - Maliyyə

399. Müəssisənin təşkilati strukturuna aşağıdakılardan hansını aid etmək olar

- ✓ Cavabların hamısı düzgündür
- Məqsədyönlü strategiya
 - Strateji konsepsiya
 - Müəssisənin məqsədi
 - Təşkilati model

400. İdarəetmə sistemi hansı prosesə fəal təsir göstərir

- ✓ Fəaliyyət prosesinə
- Mövcud şəraitə
 - Qlobal prosesə
 - Cavabların hamısı səhvdir
 - Əmək bölgüsünə

401. İdarəetmənin təşkilati strukturu idarəetmə sferasını hansı formada ifadə edir

- Mülki məcəllə
 - Əmək fəaliyyəti
 - Əmək qanunu
- ✓ Əmək bölgüsü
- Qlobal proses

402. Risklərin neytrallaşdırılması üsullarından biri olan diversifikasiyanın formalarından aşağıda göstərilənlərin hansından istifadə olunur

- ✓ Bütün variantlar doğrudur
- Məhsul alıcılarının diversifikasiyası
 - Qiymətli kağızların diversifikasiyası
 - Real investisiyalaşdırılma proqramının diversifikasiyası
 - Firmanın biznes fəaliyyətinin diversifikasiyası

403. Hansı risklərin neytrallaşmasının bir sıra qabaqlayıcı metodları xüsusilə kompensasiya metodları var

- √ Maliyyə risklərinin
- İqtisadi risklərin
- Düzgün cavab yoxdur
- Kommersiya risklərinin
- İstehsal risklərinin

404. Aşağıdakılardan hansı risklərin neytrallaşmasının metodlarına aiddir

- Riski öz üzərinə götürmək
- Riskdən yayınma
- √ Bütün variantlar doğrudur
- Riskin sığortalanması
- Riskin ötürülməsi

405. Riskin idarə edilməsi mərhələləri hansılardı

- √ Bütün variantlar doğrudur
- Riskin aydınlaşdırılması
- Riskin qiymətləndirilməsi
- Risk metodlarının tətbiq edilməsi
- Nəticələrin qiymətləndirilməsi

406. Sahibkarların risklərinin idarə edilməsi riski necə adlanır

- √ Risk siyasəti
- Sahibkarların rəqabəti
- Təbii hadisələr
- Rüşvətxorluq
- Vergi sistemi

407. Biznesdə riskin səviyyəsinə təsir göstərən amillər neçə qrupa ayrılır

- 6.0
- 3.0
- √ 2.0
- 1.0
- 4.0

408. Biznes fəaliyyətində risklərin əmələ gəlməsinin əsas səbəbləri hansılardı

- Sahibkarın cinayət dünyasından asılılığı
- Vergi qanun vericiliyinin dəyişməsi
- √ Bütün variantlar doğrudur
- Hüquq mühafizə orqanlarının onu müdafiə edə bilməməsi
- Siyasətçilərin qeyri-qanuni şəkildə iqtisadiyyata müdaxiləsi

409. Biznes fəaliyyətində risklərin əmələ gəlməsinin əsas səbəbləri hansılardı

- Məcburi ödənişlər
- Amansız rəqabət
- √ Bütün variantlar doğrudur
- Sahibkarların bazar problemləri
- Yüksək vergi

410. Biznes fəaliyyətində risklərin əmələ gəlməsinin əsas səbəbləri hansılardı

- √ Bütün variantlar doğrudur

- Cəmiyyətin kriminallaşması
- İnflyasiyanın yüksək templəri
- Siyasi qeyri-stabillik
- Təsərrüfat subyektlərinin məhsuliyətsizliyi

411. Material risklərinin itkisinə məhsul keyfiyyətinin aşağı düşməsinə və.s xoşa gəlməz nəticələrə gətirib çıxaran hansı riskdir

- √ Texniki
- Valyuta
- İqtisadi
- Kredit
- Kommersiya

412. Hansı risk avadanlıqların aradan çıxması texnoloji proseslərin pozulması nəticəsində istehsalda gözlənilməz dayanmaların baş verilməsi zamanı təzahür edilir

- √ Texniki
- İqtisadi
- Kredit
- Kommersiya
- Valyuta

413. Firma tərəfindən investor qarşısında öz maliyyə öhdəliyinin yerinə yetirilməsi ilə bağlı olan risk hansıdır

- √ Kredit
- İqtisadi
- İstehsal
- Kommersiya
- Texniki

414. Kredit riski hansı işgüzar ünsiyyət zamanı ortaya çıxır

- Mal göndərənələr və vasitəçilər
- Maliyyə-kredit təşkilatları
- Kredit riski müəssisələrin öz kreditörləri
- √ Bütün variantlar doğrudur
- Kontragentlər

415. Kommersiya riskinin tərkibinə aşağıda verilənlərdən hansı daxildir

- Əmtənin alıcı tərəfindən qəbul edilməsi
- √ Bütün variantlar doğrudur
- Fövqaladə hallarla əlaqədar risklər
- Alıcının ödəmə qabiliyyətli olması
- Bazarda əmtənin reallaşması

416. Sahibkar tərəfindən istehsal olunan və ya satın alınan əmtəə və xidmətlərin reallaşması zamanı ortaya çıxan hansı riskdir

- √ Kommersiya
- İstehsal
- Valyuta
- Kredit
- İqtisadi

417. İqtisadi risklərin tərkibinə hansı risklər daxildir

- √ Bütün variantlar doğrudur
- Valyuta
- İnflyasiya
- Maliyyə

- Texniki

418. İqtisadi risklərin tərkibinə hansı risklər daxildir

- İnvestisiya
- Bütün variantlar doğrudur
- ✓ İstehsal
- Kommersiya
- Kredit

419. Biznes nəzəriyyəsi üzrə ədəbiyyatlarda habelə sahibkarlıq təcrübəsində tez-tez riskə hansı terminlərlə rastlaşılır

- ✓ Yüksək və zəif risk
- Xarici və daxili risk
- Lokal və global risk
- Qəza və böhran riski
- Qanuni və qeyri-qanuni risk

420. Yüksək yük səviyyəti ilə xarakterizə olunan ancaq atom energetikasında riskə yol verilməyən hansı riskdir

- ✓ Qanuni və qeyri-qanuni risk
- Xarici və daxili risk
- Lokal və global risk
- Qəza və böhran riski
- Yüksək və zəif risk

421. Aşağıda verilənlərdən hansı böyük praktiki əhəmiyyətə malik olub mühüm təsnifat elementidir

- ✓ Haqq qazandırılmış və haqq qazandırılmamış
- Qəza və böhran riski
- Lokal və global risk
- Yüksək və zəif risk
- Xarici və daxili risk

422. Risklər əsaslandırılması dərəcəsinə görə hansı risklərlə fərqləndirilə bilər

- ✓ Haqq qazandırılmış və haqq qazandırılmamış
- Yüksək və zəif risk
- Xarici və daxili risk
- Lokal və global risk
- Qəza və böhran riski

423. Bir qayda olaraq hansı risk sahibkarlıq firmasının iflasına yəni sahibkarlar tərəfindən bütün əmlakın itirilməsinə gətirib çıxarır

- Texniki risk
- Cavabların hamısı səhvdir
- ✓ Qəza riski
- Əmlak riski
- Kredit riski

424. Təkcə mənfəət riski ilə yox həm də nəzərdə tutulan qazancın əldə edilə bilməməsi ilə xarakterizə olunan hansı riskdir

- Qəza
- Texniki
- Cavabların hamısı səhvdir
- Kredit
- ✓ Böhran

425. Bir firmanın fəaliyyəti ilə başqa təsərrüfat subyektinə zərər dəyən hansı riskdir

- √ Şəraitlə bağlı olan risk
- Dəyər riski
- Şəxsi risk
- Əmlak riski
- Lokal risk

426. Əmlakın itirilməsi riski hansıdır

- √ Əmlak riski
- Şəxsi risk
- Daxili risk
- Xarici risk
- Şəraitlə bağlı olan risk

427. Fərd üçün birbaşa zərər hallarından biri olan risk hansıdır

- Lokal
- Qlobal
- Əmlak
- √ Şəxsi
- Şəraitlə bağlı olan risk

428. Şəxsi risk əmlak riski və şəraitlə bağlı olan bu risklər hansı tip riskə mənsubdur

- √ Adi risk
- Qlobal risk
- Lokal risk
- Daxili risk
- Xarici risk

429. Hansı risk yalnız uduzma üçün nəzərdə tutulmuşdur və itki tipi üzrə təsnifləşdirilə bilər

- √ Adi risk
- Qlobal risk
- Lokal risk
- Daxili risk
- Xarici risk

430. Mənfəət və ya zərər əldə etmə variantını ifadə edən hansı riskdir

- √ Spekulyativ və Adi
- Sığortalanan və Sığortalananmayan
- Lokal və Qlobal
- Daxili və Xarici
- Qısa müddətli və Uzun müddətli

431. İqtisadi ədəbiyyatlarda hansı risklər daha çox fərqlənilir

- √ Spekulyativ və Adi
- Sığortalanan və Sığortalananmayan
- Lokal və Qlobal
- Daxili və Xarici
- Qısa müddətli və Uzun müddətli

432. Ölkədə ödənişin edilməməsi üzrə ümumi risk hüquq sisteminin qeyri təkmilliyi hansı riskə aiddir

- √ Qısa müddətli
- Daxili
- Lokal
- Uzun müddətli

- Xarici

433. Müəyyən vaxt kəsiyində biznesmeni hədələyən və ya konkret saziş üzrə ödənişin edilməsi hansı riskə daxildir

- Lokal
- Daxili
- √ Qısa müddətli
- Xarici
- Uzun müddətli

434. Hansı növ risklər qeyri-effektiv menecmentin təşkilində biznesmenlərin səriştəsisliyi və başqa daxili amillər nəticəsində yaranır

- √ Daxili risklər
- Lokal risklər
- Daimi risklər
- Xarici risklər
- Adi risklər

435. Daxili risklərin mənbəyi kimdir

- √ Sahibkarlıq subyektinin özü
- Firmanın məsləhətçisi
- Bütün variantlar yalnızdır
- Firmanın agenti
- Firmanın hüquqşünası

436. Biznesmenlərin fəaliyyəti ilə birbaşa bağlı olmayan risklərə hansı risklər aid edilir

- Qlobal
- Lokal
- √ Xarici
- Daxili
- Adi

437. Təbii və siyasi risklər hansı risklərə aid edilə bilər

- √ Xarici
- Lokal
- Qlobal
- Adi
- Daxili

438. Bir-birilərini qarşılıqlı şərtləndirən bir-birinə təsir göstərən və eyni zamanda birbirindən müəyyən dərəcədə fərqlənən hansı riskdir

- √ Lokal Qlobal
- Xarici Daxili
- Uzun müddətli Qısa müddətli
- Spekulyativ Adi
- Sistemik Spesifik

439. Firma səviyyəsində ortaya çıxan hansı riskdir

- √ Lokal
- Uzun müddətli
- Adi
- Spesifik
- Qlobal

440. Bazar iqtisadiyyatı şəraitində ayrı-ayrı sahə və regiondakı iqtisadi situasiyanın əksi hansı riskdir

- √ Qlobal risk öhdəliyi
- Qısa müddətli
- Adi
- Spesifik
- Lokal risk

441. Aşağıdakılardan hansı meydana çıxma təbiəti üzrə risk tipinə aid deyil

- √ Qlobal
- Sahibkarların şəxsiyyəti ilə bağlı
- İnformasiya çatışmamazlığı ilə bağlı
- Sistematik
- Təsərrüfat

442. Aşağıdakılardan hansı yol verilmə dərəcəsi üzrə riskə aid deyil

- √ Lokal
- Böhran
- Yol verilə bilən
- Bütün variantlar yalnızdır
- Qəza

443. Biznesdə risklərin tipinə aşağıda göstərilənlərdən hansı aiddir

- √ Bütün variantlar doğrudur
- Təsirin davamiyyəti müddəti üzrə
- Meydana çıxma sferası üzrə
- Miqyas üzrə
- Gözlənilən nəticələr üzrə

444. Biznesdə risklərin tipinə aşağıda göstərilənlərdən hansı aiddir

- √ Bütün variantlar doğrudur
- Problemlərin həlli mərhələlərindən asılı olaraq
- Diversifikasiya imkanı üzrə
- Sığortalama imkanı üzrə
- Meydana çıxan təbiət hadisəsi üzrə

445. Risk anlayışı hansı elmlərdə ən çox istifadə olunur

- √ Bütün variantlar doğrudur
- Fəlsəfə
- Tibb
- Psixologiya
- Hüquq

446. Hansı iqtisadçı alim öz əsərinin birində hətta adi mənfəət normasına belə nail olmaq hər zaman az və ya çox dərəcədə risklə bağlıdır sözlərini yazmışdır

- B.Seyə
- F.Engels
- √ A.Smit
- K.Marks
- R.Kantilon

447. Xalqların sərvətlərinin təbiəti və səbəbləri haqqında tədqiqat adlı əsərini hansı iqtisadçı alim yazmışdır

- √ A.Smit
- B.Seyə
- R.Kantilon

- F.Engels
- K.Marks

448. İnsan fəaliyyətinin istənilən sferasına xas olub istənilən qərarların müsbət və ya mənfi nəticəsinə gətirib çıxarılan çoxlu şərait və amil aşağıda verilənlərin hansı ilə bağlıdır

- ✓ Risk
- Konsaltinq
 - Kommersiya
 - Düzgün cavab yoxdur
 - Reklam

449. Xüsusi növ itkilərə aşağıdakılardan hansıları aid etmək olar

- ✓ Bütün variantlar doğrudur
- Sahibkarın nüfuzuna vurulan zərər
 - Ətraf mühit
 - İnsanların sağlamlığı
 - Psixoloji amillər

450. Vaxt itkisi ilə aşağıda verilənlərin hansıları ölçülə bilməz

- ✓ Xammalla
- Aylarla
 - Günlərlə
 - Saatlarla
 - Dekadalarla

451. Aşağıda verilənlərin hansını material itkisinə aid etmək olmaz

- ✓ Psixoloji amillər
- Xammal
 - Materiallar
 - Yarım fabrikatlar
 - Kompleksləşdirici məmulatlar

452. Aşağıda verilənlərin hansını material itkisinə aid etmək olmaz

- ✓ Əlavə vergilər
- Ötürücü qurğular
 - Tikililər
 - Binalar
 - Məhsulla

453. Aşağıdakılardan hansı maliyyə itkilərinə səbəb ola bilər

- ✓ Bütün variantlar doğrudur
- Layihələrdə nəzərdə tutulmamış mənbələrdən pulun alınması
 - Qiymətli kağızların itməsi
 - Pul vəsaitkilərinin itməsi
 - Əlavə vergilərdən

454. Aşağıdakılardan hansı maliyyə itkilərinə səbəb ola bilər

- ✓ Bütün variantlar doğrudur
- Vaxtı keçmiş kreditlərə görə ödəmələr
 - Cərimələr
 - Sahibkarlıq fəaliyyətində ödəmələr
 - Əlavə vergilər

455. Maliyyə itkiləri hansı səbəbdən baş verə bilməz
- √ Sosial və psixoloji təsirdən
 - Pulun alınması
 - Pulun alınmaması
 - Düzgün variant yoxdur
 - Borcların qaytarılmaması
456. Sosial və mənəvi psixoloji amillərlə əlaqədar itki hansıdır
- √ Xüsusi növ itkilər
 - Əmək
 - Material
 - Vaxt
 - Maliyyə
457. Sahibkarlıq fəaliyyəti prosesi layihədə nəzərdə tutulmuş vaxta görə yavaş getdiyi səbəbdən baş verən hansı itkidir
- √ Vaxt
 - Əmək
 - Material
 - Düzgün variant yoxdur
 - Maliyyə
458. Birbaşa pul zərərləri nəticəsində baş verən itki hansı itkidir
- √ Maliyyə
 - Vaxt
 - Material
 - Düzgün variant yoxdur
 - Əmək
459. Hansı itkilər təsadüfi və nəzərdə tutulmamış hadisələrlə əlaqədar iş vaxtı itkiləridir
- Material
 - √ Əmək
 - Maliyyə
 - Vaxt
 - Düzgün variant yoxdur
460. Sahibkarlıq fəaliyyətində risklərdə hansı növ itkilər olur
- √ Bütün variantlar doğrudur
 - Vaxt
 - Maliyyə
 - Əmək
 - Xüsusi növ itkilər
461. Müəssisənin əmlakının itirilməsi riskinə təsir edən əsas səbəblər hansılar ola bilər
- √ Bütün variantlar doğrudur
 - Müəssisə ərazisinin ciddi qorunmaması
 - İstehsalda qəza vəziyyəti
 - Müxtəlif növ təbii fəlakətlər
 - Müəssisənin əmlakının kənar adamlar tərəfindən oğurlanması
462. Hansı hallar sahibkarın fəaliyyətinin nəticələrinə mənfi təsir göstərə bilər
- √ Bütün variantlar doğrudur
 - Gizli informasiya axdığıda

- Rəqiblər haqqında informasiya olmadıqda
- Satış bazarının düzgün seçilməməsi
- Rəqiblərin vicdansız hərəkətləri

463. İstehsal riskinə təsir edən göstəricilər aşağıda verilənlərdən hansılardır

- √ Bütün variantlar doğrudur
- Bazar konstrukturnun dəyişməsi
 - Müəssisənin əmlakının itirilməsi
 - Təsərrüfat müqavilələrinin icra olunmaması
 - Nəzərdə tutulmuş xərclərin əmələ gəlməsi

464. Azərbaycanda ən böyük risk hansıdır

- √ İstehsal
- Maliyyə
 - İqtisadi
 - Kommersiya
 - Siyasi

465. Müəssisənin tərəfdaşlıq mühitində qəflətən baş verilən gözlənilməz dəyişikliklər nə vaxt olur

- √ Bütün variantlar doğrudur
- Sosial vəziyyət dəyişdikdə
 - Vergi qanunvericiliyində
 - Qiymətlər artdıqda
 - İqtisadi vəziyyət dəyişdikdə

466. Ümumi şəkildə müəssisənin təsərrüfat riski aşağıda verilənlərdən hansı halda mümkündür

- √ Bütün variantlar doğrudur
- Yeni gömrük şərtlərinin yeri hüquqları qorunduqda
 - Tərəfdaşlar əvvəlki müqavilələri yerinə yetirmədən imtina etməyi
 - Müəssisələr arasında material əmək və maliyyə resurslarının yerdəyişmə şəraitində
 - Statusun yüksəlməsi fəaliyyət istiqamətinin dəyişməsində

467. Ümumi şəkildə müəssisənin təsərrüfat riski aşağıda verilənlərdən hansı halda mümkündür

- √ Bütün variantlar doğrudur
- Daha əlverişli təkliflər edildikdə
 - Tərəfdaşın müəssisə ilə bağladığı müqavilənin şərtlərinin məcburi dəyişməsi zamanı
 - Müəssisənin tərəfdaşlıq mühitində qəflətən baş verilən gözlənilməz dəyişikliklər baş verməsi nəticəsində
 - Vətəndaşların məqsədlərində dəyişikliklərin baş verməsində

468. Müəssisənin fəaliyyətində risklərin mövcudluğu bazar iqtisadiyyatının nöqsanı sayıla bilərmi

- √ Xeyr
- Riskin dərəcəsi asılıdır
 - Mövcud şəraitdən asılıdır
 - Valyuta məzənnəsindən asılıdır
 - Bəli

469. Aşağıda verilənlərdən hansı istehsal riski ilə bağlıdır

- √ Bütün variantlar doğrudur
- İstehsalın planlaşdırılmasında buraxılmış nöqsanlar
 - Qəzalar səbəbindən planlaşdırılmış işlərin həcmi yerinə yetirilməməsi
 - Avadanlığın aradan çıxması
 - Müəssisənin cari xərclərinin artması

470. Hansı risk qəzalar səbəbindən planlaşdırılmış işlərin həcmnin yerinə yetirilməsi ilə bağlıdır
- √ İstehsal
 - Kommersiya
 - Siyasi
 - İqtisadi
 - Maliyyə
471. Hansı risk maliyyə iflası səbəbindən kredit müqavilələrinin bank tərəfindən yerinə yetirilməsi zamanı əmələ gəlir
- √ Kredit
 - Valyuta
 - Rentabellik
 - Vergi
 - Faiz
472. Adətən sürüşkən faizlər əsasında borclar üçün uzun müddətli müqavilələr başlayarkən meydana çıxan risk hansıdır
- Bütün variantlar yalnızdır
 - Kredit
 - Valyuta
 - Xidmət
 - √ Faiz
473. Maliyyə riski aşağıda verilənlərdən hansını özündə birləşdirmir
- √ İstehsalın texnoloji səviyyəsinin aşağı olmasını
 - Faiz
 - Valyuta
 - Bütün variantlar yalnızdır
 - Kredit
474. Kommersiya riskinin səbəbi aşağıda verilənlərdən hansılar ola bilər
- √ Bütün cavablar düzgündür
 - Tədavül həcmnin gözlənilmədən azalması
 - Əmtəələrin tədarük qiymətlərinin artması
 - Konukturanın dəyişməsi
 - Tədavül həcmnin artması
475. Aşağıda verilənlərdən hansını texniki riskə aid etmək olmaz
- √ Müəssisənin rəqabət mövqeyini itirmə riski
 - İstehsalın texnoloji imkanının aşağı olması
 - Texniki parametrlərə nail olmamaq
 - Avadanlığın sınaqması
 - Elmi-texniki işlərin mənfi nəticəsi
476. Hansı risk iş prosesində avadanlıqların aradan çıxması nəticəsində itkilərin baş verməsi prosesidir
- √ Texniki
 - İqtisadi
 - İstehsal
 - Maliyyə
 - Siyasi
477. Hansı risk müəssisənin istehsal etdiyi və ya məhsul və xidmətlərin realizə olunması prosesində yaranan riskdir
- √ Kommersiya
 - İqtisadi

- İstehsal
- Maliyyə
- Siyasi

478. Hansı risk maliyyə aktivləri ilə aparılan əməliyyatlarla əlaqədar risklərdir

- ✓ Maliyyə
- İqtisadi
- İstehsal
- Kommersiya
- Siyasi

479. Hansı risk məhsul istehsalı və fəaliyyət növü ilə əlaqədardır

- ✓ İstehsal
- İqtisadi
- Maliyyə
- Kommersiya
- Siyasi

480. Hansı risk müəssisənin rəqabət qabiliyyətini itirmə riskidir

- ✓ İqtisadi
- İstehsal
- Maliyyə
- Kommersiya
- Siyasi

481. Hansı risk dövlət siyasətinin dəyişməsi nəticəsində itkilərə səbəb olma və ya mənfəətin azalması riskidir

- ✓ Siyasi
- İstehsal
- Maliyyə
- Kommersiya
- İqtisadi

482. İnsanın məqsədyönlü fəaliyyəti ilə əlaqədar olan risklərə hansılar aiddir

- ✓ Bütün cavablar düzgündür
- Texniki
- Kommersiya
- Maliyyə
- Siyasi

483. İnsanın məqsədyönlü fəaliyyəti ilə əlaqədar olan risklərə hansılar aiddir

- ✓ Bütün cavablar düzgündür
- İstehsal
- İqtisadi
- Siyasi
- Maliyyə

484. Müəssisənin fəaliyyət göstərdiyi sosial və təbii coğrafi mühitdən asılı olaraq risklər neçə sinifə bölünür

- ✓ 2.0
- 4.0
- 5.0
- 6.0
- 3.0

485. Vençur firmasının yaradıcısı əsasən kimlərdir
- Mühəndislər
 - Alimlər
 - √ Bütün variantlar doğrudur
 - İxtiraçılar
 - Tədqiqatçılar
486. elmi texniki biliklərin və imkanların aşkara çıxarılması bazası hansı mərhələyə aiddir
- Konstruktiv
 - Distrubutiv
 - Bütün variantlar yalnızdır
 - Konseptual
 - √ Tədqiqat
487. Müəssisənin perspektiv ehtiyatlarına aid olan hansıdır
- Radikal innovasiya
 - Bütün variantlar yalnızdır
 - Böyük innovasiya
 - √ Məhsul və texnoloji innovasiya
 - Prinsipial innovasiya
488. Yenilikləri tipinə görə neçə qrupa bölmək olar
- 6.0
 - 5.0
 - 4.0
 - 3.0
 - √ 2.0
489. Hansı innovasiyanın vasitəsi ilə istehsalda istifadə edilən texnika və texnologiyanın texniki-iqtisadi parametrlərinin bir müddət saxlanmasına nail olur
- √ Sadə innovasiya
 - Mövcud texnologiya
 - Böyük innovasiya
 - Prinsipial innovasiya
 - Radikal innovasiya
490. Hansı halda elmi idealar və ixtiralar baş verir ki nəticədə texnoloji sistemlərin yeni istehsal sahələrinin yaranması mümkün olur
- √ Prinsipial innovasiya
 - Radikal innovasiya
 - Mövcud texnologiya
 - Sadə innovasiya
 - Prinsipial innovasiya
491. İnqilabi yeniliklərin həyata keçirilməsi istehsal strukturu və iqtisadi inkişafın sürəti innovasiyanın hansı fəaliyyətində kökündən dəyişir
- Sadə innovasiya
 - Mövcud texnologiya
 - √ Böyük innovasiya
 - Radikal innovasiya
 - Prinsipial innovasiya
492. Aşağıda verilənlərdən hansıları elmi-texniki tərəqqinin və istehsalın inkişaf baxımından innovasiya fəaliyyətinə aiddir
- √ Bütün variantlar doğrudur

- Böyük innovasiya
- Radikal innovasiya
- Prinsipial innovasiya
- Sadə innovasiya

493. İqtisadi ədəbiyyatlarda elmi-texniki tərəqqinin və istehsalın inkişafı baxımından innovasiya fəaliyyəti neçə cür olur

- √ 5.0
- 4.0
 - 6.0
 - 2.0
 - 3.0

494. İnnovasiya prosesi hansı tədbirləri həyata keçirilməsini nazərdə tutur

- Yeni maşın avadanlıqlarının istehsalata tətbiqi
 - Yeni növ məhsulun mənimsənilməsi
- √ Bütün variantlar doğrudur
- İstehsalın təşkili və qaydalarının tətbiqi
 - Yeni texnologiyaların istehsalçı üsulundan istifadə edilməsi

495. Hansı siyasət perspektivli ixtra olmaqla yanaşı iqtisadi və sosial xüsusiyyətə malikdir

- Sığorta
 - Düzgün variant yoxdur
- √ İnnovasiya
- İnnovasiya
 - Investisiya
 - Konsultasiya

496. Aşağıda verilənlərdən hansının mövcudluğu innovasiya prosesində müşahidə olundu

- Biznes riski
 - Reklam
- √ Böyük tsikl və ya uzun dalğa
- Düzgün variant yoxdur
 - Biznes mədəniyyəti

497. Texniki yeniliklərin qanuna uyğunluqları neçənci əsrdə başladı

- √ XIX
- XVII
 - XVI
 - XV
 - XX

498. İnnovasiya anlayışı ilk dəfə neçənci əsrdə yaranmışdır

- √ XIX
- XX
 - XVII
 - XV
 - XVI

499. İnnovasiyalı inkişafın tətbiqi hər şeydən əvvəl aşağıda göstərilənlərdən hansı anlayışların öyrənilməsini tələb edir

- √ Bütün variantlar doğrudur
- İnnovasiyalar və onların təsnifatı
 - İnnovasiya prosesi
 - İnnovasiya fəaliyyətinin xarakteristikası
 - İnnovasiyanın təşkil ediciləri

500. Dünya iqtisadiyyatının sənaye və post sənaye dövrü hansı ilə əvəz olunur

- √ İnnovasiya
- Korporativ
- İnformasiya
- Konsultasiya
- Düzgün variant yoxdur